

1. Sovet dövründə kolxoz ticarəti yolu ilə satılan malların qiyməti kim tərəfindən müəyyən edilirdi?
  - √ Kolxoz bazarlarındakı tələb və təklif əsasında malsatanlar
  - Dövlət plan komitəsi
  - Ticarət Nazirliyi tərəfindən
  - Kolxoz bazarlarının direktorluğu tərəfindən
  - Dövlət qiymət komitəsi
2. Sovet dövründə Azərıtıfəq sistemində istehlak cəmiyyətlərinin hansı forması olmamışdır?
  - √ Regional istehlak cəmiyyəti
  - Kənd istehlak cəmiyyəti
  - Sovxoz-fəhlə kooperativi
  - Şəhər istehlak cəmiyyəti
  - Rayon istehlak cəmiyyəti
3. Sovet dövründə Azərbaycan SSR Ticarət Nazirliyi sistemində hansı formada ticarət təşkilatı (torq) olmamışdır:
  - √ Rayonlararası ticarət təşkilatı
  - Qarışıq mallar ticarət təşkilatı
  - İxtisaslaşdırılmış ticarət təşkilatı
  - Topdansatış ticarət təşkilatı
  - Yeyinti malları ticarət təşkilatı
4. Sovet dövründə pərakəndə ticarət şəbəkəsində satılan malların qiyməti kim tərəfindən müəyyən edilirdi:
  - √ Dövlət Qiymət Komitəsi
  - Maliyyə Nazirliyi
  - Statistika Komitəsi
  - Standartlaşdırma Komitəsi
  - Ticarət nazirliyi
5. Sovet dövründə ticarətin alqı-satqı predmeti olmayan mallar hansılar olmuşdur?
  - √ Evlər, əqli məhsullar və torpaq
  - ərzaq malları, evlər və ayaqqabı
  - musiqi alətləri, qida məhsulları və evlər
  - paltar, əqli məhsullar və toxuculuq malları
  - Zərgərlik malları, evlər və musiqi alətləri
6. Sovet dövründə ticarətin maddi-texniki bazasına bunlardan hansı daxil edilmirdi?
  - √ Pul vəsaitləri
  - Binalar
  - Avadanlıqlar
  - Qurğular
  - Maşınlar
7. Sovet dövründə Azərbaycan SSR-də xüsusi çəkisinə görə əsas dövlət ticarəti sistemi hansı idi?
  - √ Ticarət Nazirliyi sistemi
  - Firma ticarəti sistemi
  - FTŞ və FTİ sistemi
  - Maddi-texniki təchizat sistemi
  - Hərbi ticarət sistemi
8. Sovet dövründə Azərbaycan SSR-də xüsusi çəkisinə görə əsas ticarət forması hansı idi:

- √ Dövlət ticarəti
- Kolxoz ticarəti
- Poçtla ticarət
- Kooperativ ticarəti
- Komission ticarəti

9. Sovet dövründə Azərbaycan SSR-də Kolxoz ticarəti hansı dövlət orqanı tərəfindən idarə edilirdi:

- √ Ticarət Nazirliyi
- Dövlət Maddi Texniki Təchizat Komitəsi
- Dövlət Statistika Komitəsi
- Dövlət Qiymət Komitəsi
- Dövlət Plan Komitəsi

10. Sovet dövründə Azərbaycan SSR-də Kooperativ ticarəti hansı təşkilat tərəfindən idarə edilirdi:

- √ Azərıtıfıq
- İqtisadiyyat Nazirliyi
- Kənd Təsərrüfatı Nazirliyi
- Maddi Texniki Təchizat Komitəsi
- Ticarət Nazirliyi

11. Sovet dövründə Azərbaycan SSR-in dövlət ticarəti hansı sistemləri əhatə edirdi:

- √ Ticarət Nazirliyi, FTŞ və FTİ, və qeyri-sənaye nazirlikləri və dövlət komitələrinin ticarət sistemi və Dövlət Komitələrinin ticarət sistemləri
- Ticarət Nazirliyi, FTŞ və FTİ sistemləri
- FTŞ və FTİ, qeyri-sənaye nazirlikləri və Dövlət Komitələrinin ticarət sistemləri
- Ticarət Nazirliyi və Azərıtıfıq
- Ticarət Nazirliyi, FTŞ və FTİ və qeyri-sənaye nazirlikləri

12. SSRİ-nin tərkibində olan dövrdə Azərbaycan SSR-də ticarətin hansı formaları mövcud olmuşdur?

- √ Dövlət ticarəti, kooperativ ticarəti və kolxoz ticarəti
- Dövlət ticarəti və kolxoz ticarəti
- Xüsusi ticarət və kolxoz ticarəti
- Kolxoz ticarəti və kooperativ ticarəti
- Kooperativ ticarəti və dövlət ticarəti

13. Çar Rusiyasının tərkibində olan dövrdə Azərbaycanda ticarətin hansı formaları mövcud olmuşdur

- Çar Rusiyasının tərkibində olan dövrdə Azərbaycanda ticarətin hansı formaları mövcud olmuşdur:
- Hərbi ticarət və kolxoz ticarəti
- Kolxoz ticarəti və kooperativ ticarəti
- √ Xüsusi ticarət, dövlət ticarəti və kooperativ ticarəti
- Xüsusi ticarət və kolxoz ticarəti

14. Azərbaycanda ilk birja – Bakı birjası neçənci ildə açılmışdır?

- √ 1887-ci ildə
- 1800-ci ildə
- 1850-ci ildə
- 1910-cu ildə
- 1790-cı ildə

15. Rusiyada ilk birja neçənci ildə açılmışdır?

- √ 1705-ci ildə
- 1640-cı ildə
- 1720-ci ildə

- 1600-cü ildə
- 1650-ci ildə

16. Orta əsrlərdə hansı ölkədə hansı malın öz ərazisində satılması qadağan edilmişdi:

- ✓ Yaponiyada qılınc
- Azərbaycanda xalça
  - Çində ipək
  - İranda qızıl məmulatı
  - Misirdə parça

17. Orta əsrlərdə Azərbaycanda şahlıqların və xanlıqların xəzinələrinin doldurulmasının əsas mənbəyi kimlərdən alınan vergilər idi:

- ✓ Sənətkarlar və tacirlər
- Ruhanilər və zərgərlər
  - Əkinçilər və balıqçılar
  - Maldarlar və balıqçılar
  - Maldarlar və əkinçilər

18. Qədim və orta əsrlərdə Azərbaycan dövlətlərinin əsas əmtəə bazarları hansılardır?

- ✓ Xam ipək və zərgərlik məmulatları bazarları
- Neft və qaz bazarları
  - Çay və qızıl bazarları
  - Taxıl və çay bazarları
  - Neft və pambıq bazarları

19. XV və XVII əsrlərdə Azərbaycanın Ağqoyunlu və Səfəvi dövlətləri hansı ölkələrlə diplomatik və ticarət əlaqələrində olmuşdur

- ✓ Rusiya, Venesiya Respublikası, Neapol Krallığı, Avropa və Skandinaviya ölkələri
- Çin, Rusiya, Koreya, Braziliya
  - Almaniya, Monqolustan, Peru, Vyetnam
  - İtaliya, Çili, Misir, Nigeriya
  - Fransa, Yaponiya, Hindistan, Argentina

20. XVII-XVIII əsrlərdə Azərbaycanın Maku xanlığının əsas təsərrüfat sahələri hansılar idi:

- ✓ Ticarət və əkinçilik
- Heyvandarlıq və balıqçılıq
  - Sənətkarlıq və heyvandarlıq
  - Maldarlıq və zərgərlik
  - Zərgərlik və ipəkçilik

21. XVII-XVIII əsrlərdə Azərbaycanın Naxçıvan xanlığının əsas təsərrüfat sahələri hansılar idi:

- ✓ Sənətkarlıq və memarlıq
- Zərgərlik və ipəkçilik
  - Balıqçılıq və ticarət
  - Heyvandarlıq və zərgərlik
  - Heyvandarlıq və əkinçilik

22. XVII-XVIII əsrlərdə Azərbaycanın Təbriz xanlığının əsas təsərrüfat sahələri hansılar idi:

- ✓ Sənətkarlıq və ticarət
- Balıqçılıq və ticarət
  - Heyvandarlıq və əkinçilik
  - İpəkçilik və ticarət
  - Heyvandarlıq və sənətkarlıq

23. XVII-XVIII əsrlərdə Azərbaycanın Bakı xanlığının əsas təsərrüfat sahələri hansılar idi:

- √ Balıqçılıq və sənətkarlıq
- Balıqçılıq və əkinçilik
- Heyvandarlıq və sənətkarlıq
- Zərgərlik və ipəkçilik
- İpəkçilik və ticarət

24. XVII-XVIII əsrlərdə Azərbaycanın İrəvan xanlığının əsas təsərrüfat sahələri hansılar idi:

- √ Sənətkarlıq və heyvandarlıq
- Balıqçılıq və ticarət
- Zərgərlik və ipəkçilik
- Heyvandarlıq və əkinçilik
- Ticarət və ipəkçilik

25. XVII-XVIII əsrlərdə Azərbaycanın Qarabağ xanlığının əsas təsərrüfat sahələri hansılar idi:

- √ Sənətkarlıq və əkinçilik
- Ticarət və ipəkçilik
- Heyvandarlıq və əkinçilik
- Zərgərlik və ipəkçilik
- Balıqçılıq və ticarət

26. Böyük İpək Yolunun başlanğıc, orta və son ölkələri hansılardır:

- Koreya-İran-İngiltərə
- Hindistan-Suriya-Portuqaliya
- √ Çin-Azərbaycan-İspaniya
- Yaponiya-Əfqanıstan-Rusiya
- Monqolustan-Rusiya-Fransa

27. Orta əsr şərq bazarları hansılardır?

- √ Qədim Şamaxı, Bərdə, Naxçıvan, Dərbənd, Gəncə
- Qəbələ, Lənkəran, Ərdəbil, Əhər
- Ərdəbil, Təbriz, Dərbənd, İrəvan
- Mərənd, Maku, Bakı, Şamaxı, Təbriz
- Beyləqan, Ordubad, Qəbələ, Bakı

28. Qədim Azərbaycan ərazisindən keçən əsas beynəlxalq karvan yolu hansı olmuşdur?

- √ Təbriz-Naxçıvan-Bərdə-Gəncə-Şamaxı-Qəbələ
- Şamaxı-Qəbələ-Tiflis-Batumi
- Naxçıvan-İrəvan-Tiflis-Poti
- Ərdəbil-İsfahan-Ərzurum-İrəvan
- Təbriz-Bağdad-Mosul-Əmman

29. Azərbaycanı dünya sivilizasiyasının ən qədim mərkəzlərindən biri edən amil deyil:

- √ Bəzək əşyaları
- Memarlıq abidələri
- Qədim yaşayış məskənləri və metal pulların kəsilməsi
- Qədim qalalar
- Karvansaray və qəbristanlıqlar

30. Rusiyada vahid pul sistemi neçənci ildə yaranmışdır:

- √ 1535-ci ildə
- 1480-ci ildə
- 1640-cı ildə

- 1790-cı ildə
- 1355-ci ildə

31. 1294-cü ildə ilk dəfə Azərbaycanda buraxılan kağız pul:

- √ Çav
- Dinar
- Dollar
- Dirhəm
- Tümen

32. Azərbaycanın dünya meridianının ilkin çıxmasının köklərinə aid deyil:

- √ Xəzər dənizinin qərb sahəsində yerləşməsi
- Qədim ipək yolu üzərində yerləşməsi
- Doqquz iqlim şəraitinə malik olması
- Ərazisinin böyüklüyü
- Şimal-cənub əlaqələrindəki coğrafi mövqeyi

33. Ölkələrarası ticarət əlaqələrinin meydana çıxmasının ilkin şərtləri və səbəblərinə aid deyil:

- √ sığorta xidmətinin yaranması
- əhali tələbinin atması
- əl əməyindən maşın əməyinə keçilməsi
- əhalinin artması və əhali miqrasiyası
- əmtəə istehsalının artması və nəqliyyat vasitələrinin yaranması

34. Sovet dövründə kolxoz ticarəti yolu ilə satılan malların qiyməti kim tərəfindən müəyyən edilirdi?

- Dövlət qiymət komitəsi
- √ Kolxoz bazarlarındakı tələb və təklif əsasında malsatanlar
- Ticarət Nazirliyi tərəfindən
- Kolxoz bazarlarının direktorluğu tərəfindən
- Dövlət plan komitəsi

35. Sovet dövründə Azərbaycan SSR Ticarət Nazirliyi sistemində hansı formada ticarət təşkilatı (torq) olmamışdır:

- √ Rayonlararası ticarət təşkilatı
- Topdansatış ticarət təşkilatı
- İxtisaslaşdırılmış ticarət təşkilatı
- Qarışıq mallar ticarət təşkilatı
- Yeyinti malları ticarət təşkilatı

36. Sovet dövründə pərakəndə ticarət şəbəkəsində satılan malların qiyməti kim tərəfindən müəyyən edilirdi:

- √ Dövlət Qiymət Komitəsi
- Ticarət nazirliyi
- Standartlaşdırma Komitəsi
- Statistika Komitəsi
- Maliyyə Nazirliyi

37. Sovet dövründə ticarətin alqı-satqı predmeti olmayan mallar hansılar olmuşdur?

- √ Evlər, əqli məhsullar və torpaq
- paltar, əqli məhsullar və toxuculuq malları
- musiqi alətləri, qida məhsulları və evlər
- ərzaq malları, evlər və ayaqqabı
- Zərgərlik malları, evlər və musiqi alətləri

38. Sovet dövründə ticarətin maddi-texniki bazasına bunlardan hansı daxil edilmirdi?

- Avadanlıqlar
- Qurğular
- ✓ Pul vəsaitləri
- Maşınlar
- Binalar

39. Sovet dövründə Azərbaycan SSR-də xüsusi çəkisinə görə əsas dövlət ticarəti sistemi hansı idi?

- FTŞ və FTİ sistemi
- Maddi-texniki təchizat sistemi
- ✓ Ticarət Nazirliyi sistemi
- Hərbi ticarət sistemi
- Firma ticarəti sistemi

40. Sovet dövründə Azərbaycan SSR-də xüsusi çəkisinə görə əsas ticarət forması hansı idi:

- Poçtla ticarət
- Kooperativ ticarəti
- ✓ Dövlət ticarəti
- Komission ticarəti
- Kolxoz ticarəti

41. Sovet dövründə Azərbaycan SSR-də Kolxoz ticarəti hansı dövlət orqanı tərəfindən idarə edilirdi:

- ✓ Ticarət Nazirliyi
- Dövlət Qiymət Komitəsi
- Dövlət Statistika Komitəsi
- Dövlət Maddi Texniki Təchizat Komitəsi
- Dövlət Plan Komitəsi

42. Sovet dövründə Təsərrüfat fəaliyyətinin hansı sahələri ilə Azərıtıfaq məşğul deyildi:

- ✓ Turizm
- Tədarük
- İctimai iaşə
- Ticarət
- İstehsal

43. Sovet dövründə Azərbaycan SSR-də Kooperativ ticarəti hansı təşkilat tərəfindən idarə edilirdi:

- Kənd Təsərrüfatı Nazirliyi
- Maddi Texniki Təchizat Komitəsi
- ✓ Azərıtıfaq
- Ticarət Nazirliyi
- İqtisadiyyat Nazirliyi

44. SSRİ-nin tərkibində olan dövrdə Azərbaycan SSR-də ticarətin hansı formaları mövcud olmuşdur?

- Kooperativ ticarəti və dövlət ticarəti
- ✓ Dövlət ticarəti, kooperativ ticarəti və kolxoz ticarəti
- Kolxoz ticarəti və kooperativ ticarəti
- Xüsusi ticarət və kolxoz ticarəti
- Dövlət ticarəti və kolxoz ticarəti

45. Çar Rusiyasının tərkibində olan dövrdə Azərbaycanda ticarətin hansı formaları mövcud olmuşdur

- ✓ Xüsusi ticarət, dövlət ticarəti və kooperativ ticarəti
- Xüsusi ticarət və kolxoz ticarəti
- Hərbi ticarət və kolxoz ticarəti

- Kolxoz ticarəti və kooperativ ticarəti
- Çar Rusiyasının tərkibində olan dövrdə Azərbaycanda ticarətin hansı formaları mövcud olmuşdur:

46. Azərbaycanda ilk birja – Bakı birjası neçənci ildə açılmışdır?

- √ 1887-ci ildə
- 1800-ci ildə
- 1850-ci ildə
- 1910-cu ildə
- 1790-cı ildə

47. Rusiyada ilk birja neçənci ildə açılmışdır?

- √ 1705-ci ildə
- 1640-cı ildə
- 1720-ci ildə
- 1600-cü ildə
- 1650-ci ildə

48. Orta əsrlərdə hansı ölkədə hansı malın öz ərazisində satılması qadağan edilmişdi:

- √ Yaponiyada qılınc
- Azərbaycanda xalça
- Çində ipək
- İranda qızıl məmulatı
- Misirdə parça

49. Orta əsrlərdə Azərbaycanda şahlıqların və xanlıqların xəzinələrinin doldurulmasının əsas mənbəyi kimlərdən alınan vergilər idi:

- √ Sənətkarlar və tacirlər
- Ruhanilər və zərgərlər
- Əkinçilər və balıqçılar
- Maldarlar və balıqçılar
- Maldarlar və əkinçilər

50. Qədim və orta əsrlərdə Azərbaycan dövlətlərinin əsas əmtəə bazarları hansılardır?

- √ Xam ipək və zərgərlik məmulatları bazarları
- Neft və qaz bazarları
- Çay və qızıl bazarları
- Taxıl və çay bazarları
- Neft və pambıq bazarları

51. XVII-XVIII əsrlərdə Azərbaycanın Maku xanlığının əsas təsərrüfat sahələri hansılar idi:

- √ Ticarət və əkinçilik
- Heyvandarlıq və balıqçılıq
- Sənətkarlıq və heyvandarlıq
- Maldarlıq və zərgərlik
- Zərgərlik və ipəkçilik

52. XVII-XVIII əsrlərdə Azərbaycanın Naxçıvan xanlığının əsas təsərrüfat sahələri hansılar idi:

- √ Sənətkarlıq və memarlıq
- Zərgərlik və ipəkçilik
- Balıqçılıq və ticarət
- Heyvandarlıq və zərgərlik
- Heyvandarlıq və əkinçilik

53. XVII-XVIII əsrlərdə Azərbaycanın Təbriz xanlığının əsas təsərrüfat sahələri hansılar idi:

- √ Sənətkarlıq və ticarət
- Balıqçılıq və ticarət
- Heyvandarlıq və əkinçilik
- İpəkçilik və ticarət
- Heyvandarlıq və sənətkarlıq

54. XVII-XVIII əsrlərdə Azərbaycanın Bakı xanlığının əsas təsərrüfat sahələri hansılar idi:

- √ Balıqçılıq və sənətkarlıq
- Balıqçılıq və əkinçilik
- Heyvandarlıq və sənətkarlıq
- Zərgərlik və ipəkçilik
- İpəkçilik və ticarət

55. XVII-XVIII əsrlərdə Azərbaycanın İrəvan xanlığının əsas təsərrüfat sahələri hansılar idi:

- √ Sənətkarlıq və heyvandarlıq
- Balıqçılıq və ticarət
- Zərgərlik və ipəkçilik
- Heyvandarlıq və əkinçilik
- Ticarət və ipəkçilik

56. XVII-XVIII əsrlərdə Azərbaycanın Qarabağ xanlığının əsas təsərrüfat sahələri hansılar idi:

- √ Sənətkarlıq və əkinçilik
- Ticarət və ipəkçilik
- Heyvandarlıq və əkinçilik
- Zərgərlik və ipəkçilik
- Balıqçılıq və ticarət

57. Böyük İpək Yolunun başlanğıc, orta və son ölkələri hansılardır:

- Koreya-İran-İngiltərə
- Hindistan-Suriya-Portuqaliya
- √ Çin-Azərbaycan-İspaniya
- Yaponiya-Əfqanıstan-Rusiya
- Monqolustan-Rusiya-Fransa

58. Orta əsr şərq bazarları hansılardır?

- √ Qədim Şamaxı, Bərdə, Naxçıvan, Dərbənd, Gəncə
- Qəbələ, Lənkəran, Ərdəbil, Əhər
- Ərdəbil, Təbriz, Dərbənd, İrəvan
- Mərənd, Maku, Bakı, Şamaxı, Təbriz
- Beyləqan, Ordubad, Qəbələ, Bakı

59. Qədim Azərbaycan ərazisindən keçən əsas beynəlxalq karvan yolu hansı olmuşdur?

- √ Təbriz-Naxçıvan-Bərdə-Gəncə-Şamaxı-Qəbələ
- Şamaxı-Qəbələ-Tiflis-Batumi
- Naxçıvan-İrəvan-Tiflis-Poti
- Ərdəbil-İsfahan-Ərzurum-İrəvan
- Təbriz-Bağdad-Mosul-Əmman

60. Azərbaycanı dünya sivilizasiyasının ən qədim mərkəzlərindən biri edən amil deyil:

- √ Bəzək əşyaları
- Memarlıq abidələri
- Qədim yaşayış məskənləri və metal pulların kəşilməsi



- Qədim qalalar
- Karvansaray və qəbristanlıqlar

61. Rusiyada vahid pul sistemi neçənci ildə yaranmışdır:

- √ 1535-ci ildə
- 1480-ci ildə
- 1640-cı ildə
- 1790-cı ildə
- 1355-ci ildə

62. 1294-cü ildə ilk dəfə Azərbaycanda buraxılan kağız pul:

- √ Çav
- Dinar
- Dollar
- Dirhəm
- Tümen

63. Azərbaycanın dünya meridianın ilkin çıxmasının köklərinə aid deyil:

- √ Xəzər dənizinin qərb sahəsində yerləşməsi
- Qədim ipək yolu üzərində yerləşməsi
- Doqquz iqlim şəraitinə malik olması
- Ərazisinin böyüklüyü
- Şimal-cənub əlaqələrindəki coğrafi mövqeyi

64. Ölkələrarası ticarət əlaqələrinin meydana çıxmasının ilkin şərtləri və səbəblərinə aid deyil:

- √ sığorta xidmətinin yaranması
- əhalinin artması və əhali miqراسiyası
- əl əməyindən maşın əməyinə keçilməsi
- əhali tələbinin atması
- əmtəə istehsalının artması və nəqliyyat vasitələrinin yaranması

65. Azərbaycanın investisiya qoymadığı ölkəni göstərin:

- √ Türkmənistan
- Rusiya
- İtaliya
- Gürcüstan
- Türkiyə

66. 2012-ci ildə Azərbaycandan xarici ölkələrə nə qədər investisiya qoyulmuşdur?

- √ 1,2 mlrd. ABŞ dolları
- 1 mlrd. ABŞ dolları
- 1,5 mlrd. ABŞ dolları
- 2 mlrd. ABŞ dolları
- 0,5 mlrd. ABŞ dolları

67. QATT-ın hazırkı varisi hansı beynəlxalq təşkilatdır?

- √ ÜTT
- OPEK
- YUNESKO
- YUNSİTRAL
- YUNKTAD

68. 2010-cu ildə dünyada neft istehsalı üzrə 1-ci üçlük ölkələri hansılar olmuşdur?

- √ Səudiyyə Ərəbistanı, ABŞ, Rusiya
- ABŞ, Venesuela, Kanada
- Rusiya, Çin, İraq
- Rusiya, Böyük Britaniya, Norveç
- İran, Meksika, ABŞ

69. Beynəlxalq ticarəti tənzimləyən beynəlxalq təşkilatlara daxil deyildir.

- √ YUNESKO
- ÜTT
- BVF
- Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı
- YUNKTAD

70. Azərbaycan neçənci ildə ÜTT-yə üzv qəbul edilmişdir?

- √ Qəbul edilməmişdir
- 2005-ci ildə
- 2010-cu ildə
- 2000-ci ildə
- 1997-ci ildə

71. Hansı regional beynəlxalq təşkilat beynəlxalq ticarət məsələləri ilə məşğul deyildir?

- √ ATƏT
- EKO
- GUAM
- NAFTA
- MDB

72. TANAP layihəsinin əsası neçənci ildə və hansı ölkə tərəfindən qoyulmuşdur?

- √ 2012-ci ildə Azərbaycan
- 2011-ci ildə Qazaxstan
- 2010-cu ildə Türkmənistan
- 2010-cu ildə Türkmənistan
- 2013-cü ildə Rusiya

73. Bakı-Tbilisi-Ceyhan neft boru kəməri neçənci ildə istifadəyə verilmişdir?

- √ 28 may 2006-cı il
- 26 dekabr 2004-cü il
- 11 oktyabr 2005-ci il
- 18 yanvar 2007-ci il
- 5 fevral 2003-cü il

74. Bakı-Tbilisi-Qars magistral dəmir yolu neçənci ildə istifadəyə verilmişdir?

- √ 2013.0
- 2010.0
- 2012.0
- 2014.0
- 2011.0

75. 2012-ci ildə BTC boru kəməri ilə nə qədər xam neft ixrac edilmişdir:

- √ 27,9 mln.ton
- 32,8 mln.ton
- 25,7 mln.ton

- 30,2 mln.ton
- 23,4 mln.ton

76. Əsrin neft müqaviləsi neçənci ildə və hansı ölkədə imzalanmışdır?

- √ 1994-cü ildə Azərbaycanda
- 1993-cü ildə ABŞ-da
- 1996-cı ildə Gürcüstanda
- 1995-ci ildə Qazaxstanda
- 1997-ci ildə Türkiyədə

77. XX əsrin əvvəllərində Bakı neftini daşımaq üçün dünyada ilk neftdaşıyan “Zoroastr” tankeri kimin sifarişi ilə harada tikilmiş və Xəzər dənizinə gətirilmişdir:

- √ “Nobel qardaşları” şirkətinin sifarişi ilə İsveçdə
- I Pyotrın sifarişi ilə Murmanskda
- Vladimir Leninin sifarişi ilə Odessada
- Karl Marksın sifarişi ilə Marseldə
- I Nikolayın sifarişi ilə Peterburqda

78. “Əgər neft kralıçadırsa Bakı onun taxt-tacıdır” fikrinin müəllifi kimdir?

- Core Soros
- Franklin Ruzvelt
- İosif Stalin
- Alfred Nobel
- √ Uinston Çörçil

79. Müstəqillik dövründə Azərbaycanda ən aşağı qaz hasilatı neçənci ildə və nə qədər olmuşdur?

- 1991-ci ildə 8 mlrd.m3
- √ 2004-cü ildə 5 mlrd.m3
- 1992-ci ildə 7 mlrd.m3
- 1993-cü ildə 4 mlrd.m3
- 1995-ci ildə 6 mlrd.m3

80. Müstəqillik dövründə Azərbaycanda ən yüksək qaz hasilatı neçənci ildə və nə qədər olmuşdur?

- √ 2012-ci ildə 28 mlrd.m3
- 2005-ci ildə 30 mlrd.m3
- 1998-ci ildə 23 mlrd.m3
- 2003-cü ildə 22 mlrd.m3
- 1995-ci ildə 18 mlrd.m3

81. Müstəqillik dövründə Azərbaycanda ən aşağı neft hasilatı neçənci ildə və nə qədər olmuşdur?

- √ 1996-cı ildə 9,1 mln.ton
- 1991-ci ildə 11,1 mln.ton
- 1995-ci ildə 8,1 mln.ton
- 1993-cü ildə 12,3 mln.ton
- 1992-ci ildə 10,2 mln.ton

82. Müstəqillik dövründə Azərbaycanda ən yüksək neft hasilatı neçənci ildə və nə qədər olmuşdur?

- √ 2010-cu ildə 50,7 mln.ton
- 1992-ci ildə 59,4 mln.ton
- 2005-ci ildə 22,2 mln.ton
- 1997-ci ildə 49,6 mln.ton
- 2000-ci ildə 44,1 mln.ton

83. 2010-cu ildə dünyada neft ehtiyatlarına görə 1-ci üçlük ölkələri hansılar olmuşdur?
- Venesuela, BƏƏ, Meksika
  - İraq, Rusiya, Liviya
  - ✓ Səudiyyə Ərəbistanı, İraq, BƏƏ
  - Küveyt, ABŞ, Liviya
  - İran, Meksika, Rusiya
84. 2012-ci ildə Azərbaycanın valyuta ehtiyatları xarici dövlət borcundan nə qədər çoxdur?
- 15 dəfə çoxdur
  - 3 dəfə çoxdur
  - ✓ 10 dəfə çoxdur
  - 2 dəfə çoxdur
  - 5 dəfə çoxdur
85. 2012-ci ildə Azərbaycanın dövlət büdcəsi nə qədər artıb və nə qədər olub?
- 5 dəfə artıb və 15 milyard dollar olub
  - 15 dəfə artıb və 22 milyard dollar olub
  - ✓ 17 dəfə artıb və 25 milyard dollar olub
  - 20 dəfə artıb və 28 milyard dollar olub
  - 10 dəfə artıb və 20 milyard dollar olub
86. 2012-ci ildə Davos iqtisadi Forumunun hazırladığı cədvələ görə Azərbaycan rəqabət qabiliyyətinə görə MDB-də və dünyada neçənci yerdədir?
- ✓ MDB-də 1-ci, dünyada 18 -ci
  - MDB-də 10-cu, dünyada 10-cu
  - MDB-də 4-cü, dünyada 20-ci
  - MDB-də 5-ci, dünyada 30-cu
  - MDB-də 3-cü, dünyada 25-ci
87. Azərbaycanın iqtisadi yüksəlişinin dayaq nöqtəsi hansıdır?
- ✓ Əsrin müqaviləsi
  - Dayanıqlı bank sistemi
  - Regionların sosial-iqtisadi inkişafı
  - Sahibkarlığın inkişafı
  - Özəlləşdirmə proqramları
88. Dünyada 3-cü Parisin Luvr muzeyində nümayiş etdirilən qədim Azərbaycan malları hansılardır?
- paltarlar və küplər
  - rəssamlıq əsərləri və metal pullar
  - ✓ xalçalar və keramika əşyaları
  - çini qablar və xəncərlər
  - zərgərlik malları və sandıqlar
89. Azərbaycanın investisiya qoymadığı ölkəni göstərin:
- ✓ Türkmənistan
  - Gürcüstan
  - Rusiya
  - İtaliya
  - Türkiyə
90. 2012-ci ildə Azərbaycandan xarici ölkələrə nə qədər investisiya qoyulmuşdur?
- ✓ 1,2 mlrd. ABŞ dolları

- 2 mlrd. ABŞ dolları
- 1,5 mlrd. ABŞ dolları
- 1 mlrd. ABŞ dolları
- 0,5 mlrd. ABŞ dolları

91. QATT-ın hazırki varisi hansı beynəlxalq təşkilatdır?

- YUNKTAD
- YUNESKO
- YUNŞİTRAL
- OPEK
- √ ÜTT

92. 2010-cu ildə dünyada neft istehsalı üzrə 1-ci üçlük ölkələri hansılar olmuşdur?

- √ Səudiyyə Ərəbistanı, ABŞ, Rusiya
- Rusiya, Böyük Britaniya, Norveç
- Rusiya, Çin, İraq
- ABŞ, Venesuela, Kanada
- İran, Meksika, ABŞ

93. Beynəlxalq ticarəti tənzimləyən beynəlxalq təşkilatlara daxil deyildir.

- YUNKTAD
- Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı
- BVF
- ÜTT
- √ YUNESKO

94. Azərbaycan neçənci ildə ÜTT-yə üzv qəbul edilmişdir?

- √ Qəbul edilməmişdir
- 2000-ci ildə
- 2010-cu ildə
- 2005-ci ildə
- 1997-ci ildə

95. Hansı regional beynəlxalq təşkilat beynəlxalq ticarət məsələləri ilə məşğul deyildir?

- √ ATƏT
- EKO
- GUAM
- NAFTA
- MDB

96. TANAP layihəsinin əsası neçənci ildə və hansı ölkə tərəfindən qoyulmuşdur?

- √ 2012-ci ildə Azərbaycan
- 2011-ci ildə Qazaxstan
- 2010-cu ildə Türkmənistan
- 2010-cu ildə Türkmənistan
- 2013-cü ildə Rusiya

97. Bakı-Tbilisi-Qars magistral dəmir yolu neçənci ildə istifadəyə verilmişdir?

- 2014.0
- 2011.0
- 2010.0
- 2012.0
- √ 2013.0

98. 2012-ci ildə BTC boru kəməri ilə nə qədər xam neft ixrac edilmişdir:
- √ 27,9 mln.ton
  - 32,8 mln.ton
  - 25,7 mln.ton
  - 30,2 mln.ton
  - 23,4 mln.ton
99. Əsrin neft müqaviləsi neçənci ildə və hansı ölkədə imzalanmışdır?
- √ 1994-cü ildə Azərbaycanda
  - 1993-cü ildə ABŞ-da
  - 1996-cı ildə Gürcüstanda
  - 1995-ci ildə Qazaxstanda
  - 1997-ci ildə Türkiyədə
100. XX əsrin əvvəllərində Bakı neftini daşımaq üçün dünyada ilk neftdaşıyan “Zoroastr” tankeri kimin sifarişləri ilə harada tikilmiş və Xəzər dənizinə gətirilmişdir:
- √ “Nobel qardaşları” şirkətinin sifarişləri ilə İsveçdə
  - I Pyotrun sifarişləri ilə Murmanskda
  - Vladimir Leninin sifarişləri ilə Odessada
  - Karl Marksın sifarişləri ilə Marseldə
  - I Nikolayın sifarişləri ilə Peterburqda
101. “Əgər neft kralıqadırsa Bakı onun taxt-tacıdır” fikrinin müəllifi kimdir?
- √ Uinston Çörçil
  - İosif Stalin
  - Franklin Ruzvelt
  - Core Soros
  - Alfred Nobel
102. Müstəqillik dövründə Azərbaycanda ən aşağı qaz hasilatı neçənci ildə və nə qədər olmuşdur?
- √ 2004-cü ildə 5 mlrd.m3
  - 1995-ci ildə 6 mlrd.m3
  - 1992-ci ildə 7 mlrd.m3
  - 1993-cü ildə 4 mlrd.m3
  - 1991-ci ildə 8 mlrd.m3
103. Müstəqillik dövründə Azərbaycanda ən yüksək qaz hasilatı neçənci ildə və nə qədər olmuşdur?
- √ 2012-ci ildə 28 mlrd.m3
  - 2003-cü ildə 22 mlrd.m3
  - 1998-ci ildə 23 mlrd.m3
  - 2005-ci ildə 30 mlrd.m3
  - 1995-ci ildə 18 mlrd.m3
104. Müstəqillik dövründə Azərbaycanda ən yüksək neft hasilatı neçənci ildə və nə qədər olmuşdur?
- √ 2010-cu ildə 50,7 mln.ton
  - 1997-ci ildə 49,6 mln.ton
  - 2005-ci ildə 22,2 mln.ton
  - 1992-ci ildə 59,4 mln.ton
  - 2000-ci ildə 44,1 mln.ton
105. 2010-cu ildə dünyada neft ehtiyatlarına görə 1-ci üçlük ölkələri hansılar olmuşdur?

- √ Səudiyyə Ərəbistanı, İraq, BƏƏ
- İran, Meksika, Rusiya
- Venesuela, BƏƏ, Meksika
- İraq, Rusiya, Liviya
- Küveyt, ABŞ, Liviya

**106.** 2012-ci ildə Azərbaycanın valyuta ehtiyatları xarici dövlət borcundan nə qədər çoxdur?

- √ 10 dəfə çoxdur
- 5 dəfə çoxdur
- 15 dəfə çoxdur
- 3 dəfə çoxdur
- 2 dəfə çoxdur

**107.** 2012-ci ildə Azərbaycanın dövlət büdcəsi nə qədər artıb və nə qədər olub?

- √ 17 dəfə artıb və 25 milyard dollar olub
- 10 dəfə artıb və 20 milyard dollar olub
- 5 dəfə artıb və 15 milyard dollar olub
- 15 dəfə artıb və 22 milyard dollar olub
- 20 dəfə artıb və 28 milyard dollar olub

**108.** Azərbaycanın iqtisadi yüksəlişinin dayaq nöqtəsi hansıdır?

- √ Əsrin müqaviləsi
- Sahibkarlığın inkişafı
- Regionların sosial-iqtisadi inkişafı
- Dayanıqlı bank sistemi
- Özəlləşdirmə proqramları

**109.** Dünyada 3-cü Parisin Luvr muzeyində nümayiş etdirilən qədim Azərbaycan malları hansılardır?

- √ xalçalar və keramika əşyaları
- zərgərlik malları və sandıqlar
- paltarlar və küplər
- rəssamlıq əsərləri və metal pullar
- çini qablar və xəncərlər

**110.** “Rüsumsuz ticarət mağazasının fəaliyyətinin tənzimlənməsi haqqında Qaydalar” Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hansı əmri ilə təsdiq edilmişdir?

- 14.04.1997-ci il, 074 sayılı əmr
- √ 24.07.1998-ci il, 033 sayılı əmr
- 07.05.2002-ci il, 141 sayılı əmr
- 23.11.1996-cı il, 026 sayılı əmr
- 30.09.2000-ci il, 184 sayılı əmr

**111.** Xarici ticarətdə texniki maneələrə aid edilmir:

- √ Xaricdən gətirilən malların standartları və keyfiyyəti
- Xaricdən gətirilən malların sertifikatlaşdırılması və texniki xarakteristikası
- Xaricdən gətirilən malların qablaşdırılması və markalanması
- Xaricdən gətirilən malların təhlükəsizliyi
- Xaricdən gətirilən malların qiyməti

**112.** Azərbaycan Respublikasında ixracın stimullaşdırılması vasitələrinə daxil edilmir:

- √ İxrac rüsumlarının tətbiq edilməsi
- Subsidiyaların verilməsi
- Milli istehsalçıların rəqabətqabiliyyətliliyinin dəstəklənməsi

- Risklərin sığorta edilməsi
  - Kreditləşdirmə
113. Dünya bazarında Azərbaycan neftinin qiyməti digər neftlərin qiyməti ilə müqayisədə necədir?
- √ Yüksəkdir
  - Çox ucuzdur
  - Dəfələrlə yüksəkdir
  - Bərabərdir
  - Ucuzdur
114. Xarici ticarət əməliyyatlarının aparılmasında firmanın əsas məqsədi nədir?
- İnformasiya vermək
  - Sığortalanmaq
  - √ Mənfəət əldə etmək
  - Reklam etmək
  - Humanitar yardım
115. Xarici ticarət əlaqələrində zərərin qarşısının alınmasının əsas amili hansıdır?
- Nəqliyyat növünün düzgün seçilməsi müəyyən edilməsi
  - Gözəl ofis binası
  - √ Müqavilə şərtlərinin ən əlverişli variantının dəqiq
  - Reklamın genişləndirilməsi
  - Arbitrajların düzgün seçilməsi
116. Ölkədə istehsal müəssisələrinin sayının artmasına müsbət təsir göstərən amillərə daxil deyil:
- Vergi dərəcələrinin aşağı salınması
  - İnvestorların hüquqlarının qorunması
  - √ Təqaüd yaşının aşağı salınması
  - Əlverişli sahibkarlıq mühitinin yaradılması
  - Güzəştli kreditlərin həcmünün artması
117. Xarici ticarət əlaqələrinin uzunmüddətliliyinin artırılmasının əsas amili hansıdır?
- √ Tərəfdaşların dəqiq və düzgün seçilməsi
  - Vergilərin vaxtında ödənilməsi
  - Arbitrajların düzgün seçilməsi
  - Mal itkilərinin qarşısının alınması
  - Alınan malların sığortalanması
118. "Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının Əsasnaməsi" Azərbaycan Respublikası Nazirlər Kabinetinin hansı qərarı ilə təsdiq edilmişdir:
- √ 01.2002-ci il; 17 nömrəli qərar
  - 19.11.2006-cı il; 211 nömrəli qərar
  - 27.09.2003-cü il; 174 nömrəli qərar
  - 28.08.2001-ci il; 160 nömrəli qərar
  - 18.05.2000-ci il; 102 nömrəli qərar
119. "Azərbaycan Respublikasının regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" Azərbaycan Respublikası Prezidentinin hansı tarixli fərmanı ilə təsdiq edilmişdir?
- 16 oktyabr 2010-cu il
  - 18 may 2007-ci il
  - √ 14 aprel 2009-cu il
  - 18 fevral 2008-ci il
  - 26 iyul 2007-ci il



120. Azərbaycanca keçirilən beynəlxalq sərgi və konfransları hansı oran təşkil edir və keçirir?
- İqtisadi İnkişaf Nazirliyi
  - Nəqliyyat Nazirliyi
  - Bakı biznes mərkəzi
  - ✓ Ticarət-Sənaye Palatası
  - Kənd Təsərrüfatı Nazirliyi
121. Dövlətlərarası ikitərəfli biznes forumları Azərbaycanda hansı hökumət orqanı təşkil edir və keçirir:
- Maliyyə Nazirliyi
  - Vergilər Nazirliyi
  - ✓ İqtisadi İnkişaf Nazirliyi
  - Kənd Təsərrüfatı Nazirliyi
  - Dövlət Gömrük Komitəsi
122. Xarici ticarət əməliyyatlarının aparılması beynəlxalq təşkilatların hansı sənədlərinə əsaslanmalıdır?
- ✓ Beynəlxalq konvensiyalar və sazişlər
  - Statut
  - Protokol
  - Status
  - Reqlament
123. Azərbaycanın xarici ticarət siyasətinin formalaşdırılmasının daxili amillərinə aid edilmir:
- ✓ Uçot sistemi
  - Bazar infrastrukturunu
  - Coğrafi mövqe
  - Elmi-texniki potensial
  - Peşəkar kadrlar
124. Azərbaycanın xarici ticarət siyasətinin formalaşdırılmasının xarici amillərinə daxil edilmir:
- Əmək resurları
  - TMK-lar
  - ✓ İnvestisiya qoyuluşu
  - Təbii resurslar
  - Sığorta xidməti
125. Azərbaycanın xarici ticarət siyasətinin əsas prioritetlərinə aid edilmir:
- İxrac potensialı
  - TRASEKA nəqliyyat dəhlizindən istifadə
  - Rəqabətə tablı əmtəə istehsalı
  - Neft və qaz kəmərlərindən istifadə
  - ✓ Auditor xidməti
126. Azərbaycanın sosial-iqtisadi inkişafının prioritet istiqamətləri hansılardır?
- Turizm, ağac emalı və rabitə
  - Nəqliyyat, ağac emalı və neft-qaz
  - ✓ Neft-qaz, informasiya-kommunikasiya texnologiyaları
  - Neft-qaz, aqrar sənaye və bankçılıq və turizm
  - Neft-qaz, nəqliyyat və meşə sənayesi
127. Beynəlxalq ticarətin əsas prinsiplərinə daxil deyildir:
- ✓ ƏDV-nin azaldılması prinsipi

- Tranzit daşımalarda sərbəstliyi prinsipi
- Milli iqtisadiyyatın qorunması prinsipi
- Beynəlxalq ticarətin liberallaşdırılması prinsipi
- Azad ticarət prinsipi

**128.** Azərbaycan Respublikası Hökuməti ilə digər ölkələrin Hökumətləri arasında hansı sazişlər bağlanmışdır?

- ✓ İkili vətəndaşlıq haqqında saziş
- Beynəlxalq nəqliyyat əlaqələri haqqında saziş
- İnvestisiyaların təşviqi və qorunması haqqında saziş
- Gömrük işi sahəsində əməkdaşlıq haqqında saziş
- İqtisadi əməkdaşlıq və ticarət haqqında saziş

**129.** Azərbaycan Respublikasının prezidenti hər ilin yanvar ayının sonunda keçirilən hansı beynəlxalq tədbirdə iştirak edir?

- Avropa Şurası
- ATƏT-in sammiti
- Leypsik Yarmarkası
- ✓ Davos Dünya İqtisadi Forumu
- BMT-nin baş məclisi

**130.** İdxal-ixrac əməliyyatlarında hansı qrup sənədlərdən istifadə edilmir?

- Ticarət sənədləri
- ✓ Arbitraj sənədləri
- Maliyyə sənədləri
- Sığorta sənədləri
- Yük-nəqliyyat sənədləri

**131.** İdxal-ixrac əməliyyatlarında ticarət sənədlərinə aid deyil:

- ✓ Order
- Spesifikasiya
- Mənşə sertifikatı
- Çəki və tara siyahısı
- Proforma-faktura

**132.** “Xüsusi iqtisadi zonalar haqqında” Azərbaycan Respublikasının qanunu nə vaxt təsdiq edilmişdir?

- ✓ 14.04.2009-cu ildə
- 04.02.2008-ci ildə
- 18.10.2010-cu ildə
- 26.06.2007-ci ildə
- 22.11.2011-ci ildə

**133.** “Müvəqqəti İdxal (İxrac) Gömrük Rejimi haqqında Əsasnamə” Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hansı əmri ilə təsdiq edilmişdir:

- ✓ 29.09.2000. əmr №64
- 18.03.1996. əmr №36
- 04.12.2003. əmr №306
- 21.02.2002. əmr №102
- 14.05.1998. əmr № 86

**134.** Bu ixrac əməliyyatlarından hansı forma Azərbaycan Respublikasında tətbiq edilmir?

- Daimi ixrac əməliyyatları
- Konsiqnasiya yolu ilə ixrac əməliyyatları
- ✓ Kreditə ixrac əməliyyatları
- Təkrar ixrac (reeksport) əməliyyatları

- Respublikada istehsal, emal, təkrar emal olunan malların ixracı
135. Bu mallardan hansı qrup ixracı və idxalı Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı əsasında aparılan mallara daxil deyildir?
- Nüvə materialları və texnologiyaları
  - Emal edilməmiş almazın ixracı
  - √ Metal və metal məmulatı
  - Silah və hərbi texnika
  - Barıt və partlayıcı maddələr
136. Bu mallardan hansıları ixracı müvafiq dövlət orqanlarının rəyi alınmaqla aparılan spesifik mal, xidmət və əqli mülkiyyətə daxil deyildir?
- İxtiralar, “Nou-Hau”
  - İncəsənət əsərləri, kolleksiya əşyaları
  - √ Zəfəran
  - Çöl heyvanları, yabanı bitkilər
  - İlan, böyə və əqrəb zəhərləri
137. Bu xidmətlərdən hansıların idxalı müvafiq dövlət orqanlarının rəyi alınmaqla aparılan spesifik xidmətlərə daxil deyildir.
- √ Kütləvi iaşə xidməti
  - Rabitə xidmətləri
  - Rabitə xidmətləri
  - Yük və sərnişin daşınması
  - İnşaat fəaliyyəti
138. Xarici ticarət kontraktlarında belə bölmə olmur:
- √ İanələr
  - Arbitraj
  - Hesablaşma
  - Predmeti
  - Fors-major
139. Xarici ticarət kontraktlarının “fors-major” bölməsi hansı halları nəzərdə tutur?
- Unudulmaz hallar
  - Xəyali hallar
  - √ Fövqəladə hallar
  - Çıxılmaz vəziyyət
  - Dözülməz vəziyyət
140. 2012-ci ildə Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyət iştirakçısı olan hüquqi şəxslərin neçə faizini özəl sektor təşkil etmişdir
- √ 92.1
  - 66.6
  - 73.5
  - 86.8
  - 95.7
141. Konsiqnasiya ticarəti üçün ayrılan müddət malların gömrük orqanlarında bəyan edildiyi gündən etibarən neçə günə qədər müəyyən olunmuşdur
- 100 günə qədər
  - 90 günə qədər
  - √ 180 günə qədər
  - 190 günə qədər
  - 160 günə qədər

142. Konsiqnasiya yolu ilə ixrac edilmiş mallar müəyyən edilmiş müddətdə satılmadıqda neçə gün ərzində Azərbaycan Respublikasına qaytarılmalıdır?
- 50 gün
  - 60 gün
  - ✓ 30 gün
  - 20 gün
  - 40 gün
143. Bunlardan hansı xarici ticarətin subyektlərinə daxildir?
- ✓ Məktəblər
  - Xəstəxanalar
  - Teatrlar
  - TMK-lar
  - Qeyri-hökumət təşkilatları
144. Beynəlxalq alqı-satqı müqavilələrinə nə deyilir?
- ✓ Kontrakt
  - Bəyannamə
  - Protokol
  - Konvensiya
  - Saziş
145. Dövlət müəssisələri və əmlakında dövlətin yekun payı 50 faizdən yuxarı olan digər müəssisələr tərəfindən malların, xidmət və əqli mülkiyyətin kreditə ixracı bağlanmış müqavilələr harada qeydiyyatdan keçirilməklə aparılır?
- ✓ İqtisadi İnkişaf Nazirliyində
  - Maliyyə Nazirliyində
  - Vergilər Nazirliyində
  - Ədliyyə Nazirliyində
  - Dövlət Gömrük Komitəsində
146. Bu ixrac-idxal əməliyyatlarından hansı forma Azərbaycan Respublikasında tətbiq edilmir?
- ✓ Rezidentlərin borcu hesabına aparılan ixrac-idxal əməliyyatları
  - Müvafiq dövlət orqanlarının rəyi alınmaqla aparılan ixrac-idxal əməliyyatları
  - Barter əməliyyatları
  - Kooperasiya əməliyyatları
  - Nazirlər Kabinetinin sərəncamı ilə aparılan ixrac-idxal əməliyyatları
147. Azərbaycanda barter əməliyyatları zamanı ekvivalent məbləğdə malların göndərilməsi və alınması müddəti neçə günə qədər müəyyən olunmuşdur?
- ✓ 90 günə qədər
  - 80 günə qədər
  - 120 günə qədər
  - 100 günə qədər
  - 60 günə qədər
148. Xarici ticarət əməliyyatlarının əsas hüquqi aləti hansı sənədlərdir?
- ✓ Müqavilə, kontrakt
  - Saziş, memorandum
  - Protokol, bəyannamə
  - Məktub, invoys
  - Konvensiya, konosament
149. "İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xüsusi icarənin verilməsi qaydaları" Azərbaycan Respublikası Nazirlər Kabinetinin hansı qərarı ilə təsdiq edilmişdir?

- √ 15.12.2005-ci il; 230 nömrəli qərar
- 21.06.2004-cü il; 192 nömrəli qərar
- 09.05.2008-ci il; 142 nömrəli qərar
- 18.11.2006-cı il; 348 nömrəli qərar
- 29.02.2007-ci il; 58 nömrəli qərar

**150.** Xarici ticarət sahəsində Kənd Təsərrüfatı Nazirliyinin əsas vəzifələrinə daxil deyildir:

- √ Kənd təsərrüfatı məhsullarına idxal lisenziyalarının
- Kənd təsərrüfatına lizinq xidmətinin artırılması
- Aqrar sahədə sahibkarlığın inkişaf etdirilməsi verilməsi
- Rəqabətə davamlı aqrar sənaye məhsullarının dünya bazarına çıxarılması
- Kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracının artırılması

**151.** “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə” Azərbaycan Respublikası Prezidentinin hansı tarixli fərmanı ilə təsdiq edilmişdir

- √ 20 aprel 2005-ci il; 226 nömrəli fərman
- 18 oktyabr 2003-cü il; 460 nömrəli fərman
- 27 avqust 2007-ci il; 302 nömrəli fərman
- 03 fevral 2008-ci il; 102 nömrəli fərman
- 14 may 2004-cü il; 244 nömrəli fərman

**152.** Xarici ticarət sahəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əsas vəzifələrinə daxil deyildir:

- √ Təbii sərvətlərin hasilatı və emalını aparır
- Müvafiq spesifik malların ixracına rəy vermək
- Təbiəti mühafizə və ekoloji təhlükəsizlik üzrə layihələr hazırlayır
- Xarici şirkətlərdə birlikdə geoloji kəşfiyyat işçiləri aparır
- Mineral xammal bazasından və yer təkindən səmərəli istifadə edilməsinə nəzarət

**153.** “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə” Azərbaycan Respublikası Prezidentinin hansı tarixli fərmanı ilə təsdiq edilmişdir:

- 23 aprel 1999-cu il
- 08 may 2003-cü il
- √ 18 sentyabr 2001-ci il
- 12 iyul 2000-ci il
- 28 fevral 2002-ci il

**154.** Xarici ticarət sahəsində Sənaye və Energetika Nazirliyinin əsas vəzifələrinə daxil deyildir:

- √ Yanacaq-enerji daşıyıcılarının qiymətini müəyyən etmək
- Yanacaq-enerji balansını tərtib etmək
- Sənaye mallarının xarici bazarlara çıxarılması üçün tədbirlər görmək
- Sənaye sahələrinin rəqabət qabiliyyətinin artırılması üçün tədbirlər üçün tədbirlər görmək
- Enerji daşıyıcılarının istehsalı və istehlakının proqnoz göstəricilərini hazırlamaq

**155.** “Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi haqqında Əsasnamə” Azərbaycan Respublikası prezidentinin hansı tarixli fərmanı ilə təsdiq edilmişdir?

- √ 15 may 2006-cı il
- 26 dekabr 2004-cü il
- 05 oktyabr 2005-ci il
- 15 iyun 2007-ci il
- 17 avqust 2008-ci il

**156.** Xarici ticarət sahəsində Nəqliyyat Nazirliyinin əsas vəzifələrinə daxil deyildir:

- √ Nəqliyyat vasitələri üzərində gömrük nəzarətini həyata
  - Ölkə ərazisindən keçən bütün nəqliyyat dəhlizlərinin inkişafını təmin edir
  - Xarici ölkələrin müvafiq orqanları ilə əməkdaşlıq edir
  - Beynəlxalq nəqliyyat konvensiyalarına qoşulmaq barədə təkliflər verir keçirir
  - Yükdaşımaların baza tariflərini müəyyən edir
- 157.** “Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi haqqında Əsasnamə” Azərbaycan Respublikası prezidentinin hansı tarixli fərmanı ilə təsdiq edilmişdir?
- √ 10 iyun 2003-cü il
  - 21 mart 2004-cü il
  - 30 noyabr 2005-ci il
  - 16 fevral 2001-ci il
  - 15 aprel 2002-ci il
- 158.** Xarici ticarət sahəsində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əsas vəzifələrinə daxil deyildir:
- √ İxrac mallarına lisenziyalar vermək
  - Əmtəə nişanları və coğrafi göstəricilərin qeydə alınması
  - Dövlət kəmiyyət vahidləri etalonlarını təsdiq etmək
  - Standartlaşdırmanı təşkil etmək
  - Dövlət metroloji nəzarətini həyata keçirmək
- 159.** “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi haqqında Əsasnamə” Azərbaycan Respublikası Prezidentinin hansı tarixli fərmanı ilə təsdiq edilmişdir:
- √ 31 avqust 2009-cu il
  - 13 may 2007-ci il
  - 05 fevral 2010-cu il
  - 18 aprel 2011-ci il
  - 15 noyabr 2008-ci il
- 160.** Xarici ticarət sahəsində Vergilər Nazirliyinin əsas funksiyalarına daxil deyildir:
- √ Vergi dərəcələrinin müəyyən edilməsi
  - Vergi daxilolmalarının proqnozunu hazırlamaq
  - Vergi ödəyicilərinin uçotunu aparmaq
  - Ödənilmiş vergi məbləğlərinin əvəzləşdirilməsi
  - Vergilərin düzgün hesablanması və dövlət büdcəsinə köçürülməsi
- 161.** Xarici ticarət sahəsində Maliyyə Nazirliyinin əsas funksiyalarına daxil deyildir:
- √ Əmtəə və xidmətlərin qiymətinin müəyyən edilməsi
  - Tədiyyə balansının tərtibində iştirak edir
  - Əyar nəzarətinin həyata keçirilməsi
  - Maliyyə-valyuta problemlərinin təhlili
  - Aksiz markalarının hazırlanması və verilməsi
- 162.** “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə” Azərbaycan Respublikası prezidentinin hansı tarixli fərmanı ilə təsdiq edilmişdir?
- √ 04 fevral 2000-ci il, 271 nömrəli qərar
  - 14 fevral 1998-ci il, 68 nömrəli qərar
  - 25 avqust 1999-cu il, 186 nömrəli qərar
  - 17 may 2003-cü il, 142 nömrəli qərar
  - 19 dekabr 2004-cü il, 342 nömrəli qərar
- 163.** “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hansı qərarı ilə təsdiq edilmişdir?
- √ 15.11.2005, 209 nömrəli qərar

- 19.02.2006, 56 nömrəli qərar
- 24.04.2004, 88 nömrəli qərar
- 30.10.2007, 186 nömrəli qərar
- 04.12.2008, 264 nömrəli qərar

**164.** “Malın mənşə ölkəsinin təyin edilməsi qaydası” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hansı qərarı ilə təsdiq edilmişdir

- √ 29.11.2007, 190 nömrəli
- 23.05.2006, 146 nömrəli qərar
  - 09.10.2008, 172 nömrəli qərar
  - 19.12.2009, 215 nömrəli qərar
  - 14.04.2005, 102 nömrəli qərar

**165.** İxrac nəzarətinin aparılması qaydaları” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hansı qərarı ilə təsdiq edilmişdir?

- √ 15.12.2005, 230 nömrəli qərar
- 18.08.2006, 182 nömrəli qərar
  - 11.06.2007, 168 nömrəli qərar
  - 08.04.2008, 136 nömrəli qərar
  - 25.11.2004, 215 nömrəli qərar

**166.** “İxrac nəzarəti haqqında Azərbaycan Respublikasının Qanunu” nə vaxt təsdiq edilmişdir?

- 38586.0
- √ 38286.0
- 40588.0
- 40004.0
- 39721.0

**167.** Vayuta tənzimi haqqında Azərbaycan Respublikasının qanunu” nə vaxt təsdiq edilmişdir?

- √ 21 yanvar 1994-ci il
- 26 iyun 1996-cı il
  - 03 aprel 1997-ci il
  - 29 noyabr 1998-ci il
  - 17 fevral 1995-ci il

**168.** “Azərbaycan Respublikasının Gömrük Məcəlləsi” nə vaxt təsdiq edilmişdir?

- √ 35709.0
- 35387.0
  - 36398.0
  - 35935.0
  - 35040.0

**169.** Xarici ticarət sahəsində Dövlət Gömrük Komitəsinin əsas funksiyalarına daxil deyildir:

- √ Nəqliyyat vasitələrinə texniki baxış aparmaq
- Malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi
  - Valyuta nəzarətini təmin etmək
  - Xarici ticarətin gömrük statistikasını aparmaq
  - Gömrük sərhəddindən keçirilən mallardan vergi və rüsumların alınması

**170.** Azərbaycan Respublikası Dövlət Gömrük “Komitəsi haqqında Əsasnamə” Azərbaycan Respublikası prezidentinin hansı tarixli fərmanı ilə təsdiq edilmişdir?

- √ 27 oktyabr 1998-ci il
- 06 aprel 1999-cu il
  - 12 iyul 2000-ci il
  - 21 noyabr 2001-ci il

- 19 fevral 1997-ci il

171. “Gömrük tarifi haqqında Azərbaycan Respublikasının Qanunu” nə vaxt təsdiq edilmişdir?

- √ 34870.0
- 35541.0
- 36002.0
- 35230.0
- 34466.0

172. Xarici ticarət sahəsində İqtisadi İnkişaf Nazirliyinin vəzifələrinə daxil deyildir:

- √ Malların standartlaşdırılması və sertifikatlaşdırılması
- Xarici ticarət siyasətini işləyib hazırlamaq və həyata keçirmək
- Dünya ticarət sisteminə inteqrasiya
- İxrac potensialını inkişaf etdirmək
- Xarici ticarət fəaliyyətinin dövlət tənzimlənməsi

173. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi haqqında Əsasnamə” Azərbaycan Respublikası prezidentinin hansı tarixli fərmanı ilə təsdiq edilmişdir?

- √ 28 dekabr 2006-cı il
- 12 iyun 2004-cü il
- 15 sentyabr 2007-ci il
- 7 may 2008-ci il
- 17 oktyabr 2005-ci il

174. “Rüsumsuz ticarət mağazasının fəaliyyətinin tənzimlənməsi haqqında Qaydalar” Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hansı əmri ilə təsdiq edilmişdir?

- √ 24.07.1998-ci il, 033 sayılı əmr
- 30.09.2000-ci il, 184 sayılı əmr
- 07.05.2002-ci il, 141 sayılı əmr
- 23.11.1996-cı il, 026 sayılı əmr
- 14.04.1997-ci il, 074 sayılı əmr

175. Xarici ticarətdə texniki maneələrə aid edilmir:

- √ Xaricdən gətirilən malların standartları və keyfiyyəti
- Xaricdən gətirilən malların təhlükəsizliyi
- Xaricdən gətirilən malların qablaşdırılması və markalanması
- Xaricdən gətirilən malların sertifikatlaşdırılması və texniki xarakteristikası
- Xaricdən gətirilən malların qiyməti

176. Azərbaycan Respublikasında ixracın stimullaşdırılması vasitələrinə daxil edilmir:

- √ İxrac rüsumlarının tətbiq edilməsi
- Kreditləşdirmə
- Risklərin sığorta edilməsi
- Milli istehsalçıların rəqabətqabiliyyətliliyinin dəstəklənməsi
- Subsidyaların verilməsi

177. Dünya bazarında Azərbaycan neftinin qiyməti digər neftlərin qiyməti ilə müqayisədə necədir?

- √ Yüksəkdir
- Bərabərdir
- Dəfələrlə yüksəkdir
- Çox ucuzdur
- Ucuzdur



178. Xarici ticarət əməliyyatlarının aparılmasında firmanın əsas məqsədi nədir?
- √ Mənfəət əldə etmək
  - Humanitar yardım
  - İnformasiya vermək
  - Sığortalanmaq
  - Reklam etmək
179. Xarici ticarət əlaqələrində zərərin qarşısının alınmasının əsas amili hansıdır?
- Gözəl ofis binası
  - Reklamın genişləndirilməsi
  - Arbitrajların düzgün seçilməsi
  - Nəqliyyat növünün düzgün seçilməsi müəyyən edilməsi
  - √ Müqavilə şərtlərinin ən əlverişli variantının dəqiq
180. Ölkədə istehsal müəssisələrinin sayının artmasına müsbət təsir göstərən amillərə daxil deyil:
- √ Təqaüd yaşının aşağı salınması
  - Güzəştli kreditlərin həcmının artması
  - Vergi dərəcələrinin aşağı salınması
  - İnvestorların hüquqlarının qorunması
  - Əlverişli sahibkarlıq mühiti nin yaradılması
181. Xarici ticarət əlaqələrinin uzunmüddətliliyinin artırılmasının əsas amili hansıdır?
- √ Tərəfdaşların dəqiq və düzgün seçilməsi
  - Mal itkilərinin qarşısının alınması
  - Arbitrajların düzgün seçilməsi
  - Vergilərin vaxtında ödənilməsi
  - Alınan malların sığortalanması
182. Azərbaycanda keçirilən beynəlxalq sərgi və konfransları hansı oran təşkil edir və keçirir?
- √ Ticarət-Sənaye Palatası
  - Nəqliyyat Nazirliyi
  - İqtisadi İnkişaf Nazirliyi
  - Kənd Təsərrüfatı Nazirliyi
  - Bakı biznes mərkəzi
183. Dövlətlərarası ikitərəfli biznes forumları Azərbaycanda hansı hökumət orqanı təşkil edir və keçirir:
- √ İqtisadi İnkişaf Nazirliyi
  - Maliyyə Nazirliyi
  - Dövlət Gömrük Komitəsi
  - Vergilər Nazirliyi
  - Kənd Təsərrüfatı Nazirliyi
184. Xarici ticarət əməliyyatlarının aparılması beynəlxalq təşkilatların hansı sənədlərinə əsaslanmalıdır?
- √ Beynəlxalq konvensiyalar və sazişlər
  - Status
  - Protokol
  - Statut
  - Reqlament
185. Azərbaycanın xarici ticarət siyasətinin formalaşdırılmasının daxili amillərinə aid edilmir:
- √ Uçot sistemi
  - Elmi-texniki potensial

- Coğrafi mövqe
- Bazar infrastruktururu
- Peşəkar kadrlar

186. Azərbaycanın xarici ticarət siyasətinin formalaşdırılmasının xarici amillərinə daxil edilmir:

- √ İntestisiya qoyuluşu
- Sığorta xidməti
- Əmək resurları
- TMK-lar
- Təbii resurslar

187. Azərbaycanın xarici ticarət siyasətinin əsas prioritetlərinə aid edilmir:

- √ Auditor xidməti
- Neft və qaz kəmərlərindən istifadə
- TRASEKA nəqliyyat dəhlizindən istifadə
- Rəqabətə tablı əmtəə istehsalı
- İxrac potensialı

188. Azərbaycanın sosial-iqtisadi inkişafının prioritet istiqamətləri hansılardır?

- √ Neft-qaz, informasiya-kommunikasiya texnologiyaları
- Neft-qaz, nəqliyyat və meşə sənayesi
- Turizm, ağac emalı və rabitə
- Nəqliyyat, ağac emalı və neft-qaz
- Neft-qaz, aqrar sənaye və bankçılıq və turizm

189. Beynəlxalq ticarətin əsas prinsiplərinə daxil deyildir:

- √ ƏDV-nin azaldılması prinsipi
- Beynəlxalq ticarətin liberallaşdırılması prinsipi
- Milli iqtisadiyyatın qorunması prinsipi
- Tranzit daşımaların sərbəstliyi prinsipi
- Azad ticarət prinsipi

190. Azərbaycan Respublikası Hökuməti ilə digər ölkələrin Hökumətləri arasında hansı sazişlər bağlanmışdır?

- √ İkili vətəndaşlıq haqqında saziş
- Gömrük işi sahəsində əməkdaşlıq haqqında saziş
- İntestisiyaların təşviqi və qorunması haqqında saziş
- Beynəlxalq nəqliyyat əlaqələri haqqında saziş
- İqtisadi əməkdaşlıq və ticarət haqqında saziş

191. Azərbaycan Respublikasının prezidenti hər ilin yanvar ayının sonunda keçirilən hansı beynəlxalq tədbirdə iştirak edir?

- √ Davos Dünya İqtisadi Forumu
- BMT-nin baş məclisi
- Avropa Şurası
- ATƏT-in sammiti
- Leypsik Yarmarkası

192. Azərbaycanda qiymətli kağızların alqı-satqısı ilə hansı təşkilat məşğuldur?

- √ Bakı Fond Birjası
- Mərkəzi Bank
- Dövlət Neft Fondu
- Sahibkarlığa Kömək Milli Fondu
- İqtisadi İnkişaf Nazirliyi

193. İdxal-ixrac əməliyyatlarında hansı qrup sənədlərdən istifadə edilmir?
- √ Arbitraj sənədləri
  - Yük-nəqliyyat sənədləri
  - Maliyyə sənədləri
  - Sığorta sənədləri
  - Ticarət sənədləri
194. İdxal-ixrac əməliyyatlarında ticarət sənədlərinə aid deyil:
- √ Order
  - Çəki və tara siyahısı
  - Mənşə sertifikatı
  - Spesifikasiya
  - Proforma-faktura
195. “Xüsusi iqtisadi zonalar haqqında” Azərbaycan Respublikasının qanunu nə vaxt təsdiq edilmişdir?
- √ 14.04.2009-cu ildə
  - 22.11.2011-ci ildə
  - 26.06.2007-ci ildə
  - 18.10.2010-cu ildə
  - 04.02.2008-ci ildə
196. “Müvəqqəti İdxal (İxrac) Gömrük Rejimi haqqında Əsasnamə” Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hansı əmri ilə təsdiq edilmişdir:
- √ 29.09.2000. əmr №64
  - 21.02.2002. əmr №102
  - 04.12.2003. əmr №306
  - 18.03.1996. əmr №36
  - 14.05.1998. əmr № 86
197. Bu ixrac əməliyyatlarından hansı forma Azərbaycan Respublikasında tətbiq edilmir?
- √ Kreditə ixrac əməliyyatları
  - Respublikada istehsal, emal, təkrar emal olunan malların ixracı
  - Daimi ixrac əməliyyatları
  - Konsiqnasiya yolu ilə ixrac əməliyyatları
  - Təkrar ixrac (reeksport) əməliyyatları
198. Bu mallardan hansı qrup ixracı və idxalı Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı əsasında aparılan mallara daxil deyildir?
- √ Metal və metal məmulatı
  - Barıt və partlayıcı maddələr
  - Nüvə materialları və texnologiyaları
  - Emal edilməmiş almazın ixracı
  - Silah və hərbi texnika
199. Bu mallardan hansıları ixracı müvafiq dövlət orqanlarının rəyi alınmaqla aparılan spesifik mal, xidmət və əqli mülkiyyətə daxil deyildir
- √ Zəfəran
  - İlan, böyə və əqrəb zəhərləri
  - İxtiralar, “Nou-Hau”
  - İncəsənət əsərləri, kolleksiya əşyaları
  - Çöl heyvanları, yabanı bitkilər
200. Bu xidmətlərdən hansıların idxalı müvafiq dövlət orqanlarının rəyi alınmaqla aparılan spesifik xidmətlərə daxil deyildir.

- ✓ Kütləvi işə xidməti
- Yük və sərnişin daşınması
- Rabitə xidmətləri
- Rabitə xidmətləri
- İnşaat fəaliyyəti

201. Xarici ticarət kontraktlarında belə bölmə olmur:

- Predmeti
- Arbitraj
- ✓ İanələr
- Fors-major
- Hesablaşma

202. Xarici ticarət kontraktlarının “fors-major” bölməsi hansı halları nəzərdə tutur?

- ✓ Fövqəladə hallar
- Dözülməz vəziyyət
- Unudulmaz hallar
- Xəyali hallar
- Çıxılmaz vəziyyət

203. 2012-ci ildə Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyət iştirakçısı olan hüquqi şəxslərin neçə faizini özəl sektor təşkil etmişdir

- ✓ 92.1
- 86.8
- 73.5
- 66.6
- 95.7

204. Konsiqnasiya ticarəti üçün ayrılan müddət malların gömrük orqanlarında bəyan edildiyi gündən etibarən neçə günə qədər müəyyən olunmuşdur

- ✓ 180 günə qədər
- 160 günə qədər
- 100 günə qədər
- 90 günə qədər
- 190 günə qədər

205. Konsiqnasiya yolu ilə ixrac edilmiş mallar müəyyən edilmiş müddətdə satılmadıqda neçə gün ərzində Azərbaycan Respublikasına qaytarılmalıdır?

- ✓ 30 gün
- 40 gün
- 50 gün
- 60 gün
- 20 gün

206. Bunlardan hansı xarici ticarətin subyektlərinə daxildir?

- ✓ Məktəblər
- TMK-lar
- Teatrlar
- Xəstəxanalar
- Qeyri-hökumət təşkilatları

207. Beynəlxalq alqı-satqı müqavilələrinə nə deyilir?

- ✓ Kontrakt
- Bəyannamə

- Protokol
- Konvensiya
- Saziş

208. Dövlət müəssisələri və əmlakında dövlətin yekun payı 50 faizdən yuxarı olan digər müəssisələr tərəfindən malların, xidmət və əqli mülkiyyətin kreditə ixracı bağlanmış müqavilələr harada qeydiyyatdan keçirilməklə aparılır

- √ İqtisadi İnkişaf Nazirliyində
- Maliyyə Nazirliyində
- Vergilər Nazirliyində
- Ədliyyə Nazirliyində
- Dövlət Gömrük Komitəsində

209. Bu ixrac-idxal əməliyyatlarından hansı forma Azərbaycan Respublikasında tətbiq edilmir?

- √ Rezidentlərin borcu hesabına aparılan ixrac-idxal əməliyyatları
- Müvafiq dövlət orqanlarının rəyi alınmaqla aparılan ixrac-idxal əməliyyatları
- Barter əməliyyatları
- Kooperasiya əməliyyatları
- Nazirlər Kabinetinin sərəncamı ilə aparılan ixrac-idxal əməliyyatları

210. Azərbaycanda barter əməliyyatları zamanı ekvivalent məbləğdə malların göndərilməsi və alınması müddəti neçə günə qədər müəyyən olunmuşdur

- √ 90 günə qədər
- 80 günə qədər
- 120 günə qədər
- 100 günə qədər
- 60 günə qədər

211. Xarici ticarət əməliyyatlarının əsas hüquqi aləti hansı sənədlərdir?

- √ Müqavilə, kontrakt
- Saziş, memorandum
- Protokol, bəyannamə
- Məktub, invoys
- Konvensiya, konosament

212. “Azərbaycan Respublikası ərazisindən ixrac edilən malların müqabilində valyuta vəsaitlərinin ödənişinə nəzarət barədə Təlimat” Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hansı əmri ilə təsdiq edilmişdir:

- √ 9 sentyabr 1998-ci il; 49 nömrəli əmr
- 26 yanvar 2001-ci il; 23 nömrəli əmr
- 18 aprel 1999-cu il; 126 nömrəli əmr
- 29 oktyabr 2004-cü il; 216 nömrəli əmr
- 18 noyabr 2006-cı il; 189 nömrəli əmr

213. “İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xüsusi icarənin verilməsi qaydaları” Azərbaycan Respublikası Nazirlər Kabinetinin hansı qərarı ilə təsdiq edilmişdir

- √ 15.12.2005-ci il; 230 nömrəli qərar
- 21.06.2004-cü il; 192 nömrəli qərar
- 09.05.2008-ci il; 142 nömrəli qərar
- 18.11.2006-cı il; 348 nömrəli qərar
- 29.02.2007-ci il; 58 nömrəli qərar

214. Xarici ticarət sahəsində Kənd Təsərrüfatı Nazirliyinin əsas vəzifələrinə daxil deyildir:

- Aqrar sahədə sahibkarlığın inkişaf etdirilməsi verilməsi
- √ Kənd təsərrüfatı məhsullarına idxal lisenziyalarının
- Kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracının artırılması

- Kənd təsərrüfatına lizinq xidmətinin artırılması
  - Rəqabətə davamlı aqrar sənaye məhsullarının dünya bazarına çıxarılması
- 215.** “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə” Azərbaycan Respublikası Prezidentinin hansı tarixli fərmanı ilə təsdiq edilmişdir
- √ 20 aprel 2005-ci il; 226 nömrəli fərman
  - 18 oktyabr 2003-cü il; 460 nömrəli fərman
  - 27 avqust 2007-ci il; 302 nömrəli fərman
  - 03 fevral 2008-ci il; 102 nömrəli fərman
  - 14 may 2004-cü il; 244 nömrəli fərman
- 216.** Xarici ticarət sahəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əsas vəzifələrinə daxil deyildir:
- √ Təbii sərvətlərin hasilatı və emalını aparır
  - Müvafiq spesifik malların ixracına rəy vermək
  - Təbii mühafizə və ekoloji təhlükəsizlik üzrə layihələr hazırlayır
  - Xarici şirkətlərdə birlikdə geoloji kəşfiyyat işçiləri aparır
  - Mineral xammal bazasından və yer təkindən səmərəli istifadə edilməsinə nəzarət
- 217.** “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə” Azərbaycan Respublikası Prezidentinin hansı tarixli fərmanı ilə təsdiq edilmişdir:
- √ 18 sentyabr 2001-ci il
  - 23 aprel 1999-cu il
  - 28 fevral 2002-ci il
  - 08 may 2003-cü il
  - 12 iyul 2000-ci il
- 218.** Xarici ticarət sahəsində Sənaye və Energetika Nazirliyinin əsas vəzifələrinə daxil deyildir:
- √ Yanacaq-enerji daşıyıcılarının qiymətini müəyyən etmək
  - Yanacaq-enerji balansını tərtib etmək
  - Sənaye mallarının xarici bazarlara çıxarılması üçün tədbirlər görmək
  - Sənaye sahələrinin rəqabət qabiliyyətinin artırılması üçün tədbirlər üçün tədbirlər görmək
  - Enerji daşıyıcılarının istehsalı və istehlakının proqnoz göstəricilərini hazırlamaq
- 219.** “Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi haqqında Əsasnamə” Azərbaycan Respublikası prezidentinin hansı tarixli fərmanı ilə təsdiq edilmişdir?
- √ 15 may 2006-cı il
  - 26 dekabr 2004-cü il
  - 05 oktyabr 2005-ci il
  - 15 iyun 2007-ci il
  - 17 avqust 2008-ci il
- 220.** Xarici ticarət sahəsində Nəqliyyat Nazirliyinin əsas vəzifələrinə daxil deyildir:
- √ Nəqliyyat vasitələri üzərində gömrük nəzarətini həyata
  - Ölkə ərazisindən keçən bütün nəqliyyat dəhlizlərinin inkişafını təmin edir
  - Xarici ölkələrin müvafiq orqanları ilə əməkdaşlıq edir
  - Beynəlxalq nəqliyyat konvensiyalarına qoşulmaq barədə təkliflər verir keçirir
  - Yükdaşımaların baza tariflərini müəyyən edir
- 221.** “Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi haqqında Əsasnamə” Azərbaycan Respublikası prezidentinin hansı tarixli fərmanı ilə təsdiq edilmişdir?
- √ 10 iyun 2003-cü il
  - 21 mart 2004-cü il
  - 30 noyabr 2005-ci il
  - 16 fevral 2001-ci il

- 15 aprel 2002-ci il
222. Xarici ticarət sahəsində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əsas vəzifələrinə daxil deyildir:
- √ İxrac mallarına lisenziyalar vermək
  - Əmtəə nişanları və coğrafi göstəricilərin qeydə alınması
  - Dövlət kəmiyyət vahidləri etalonlarını təsdiq etmək
  - Standartlaşdırmanı təşkil etmək
  - Dövlət metroloji nəzarətini həyata keçirmək
223. “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi haqqında Əsasnamə” Azərbaycan Respublikası Prezidentinin hansı tarixli fərmanı ilə təsdiq edilmişdir?
- √ 31 avqust 2009-cu il
  - 13 may 2007-ci il
  - 05 fevral 2010-cu il
  - 18 aprel 2011-ci il
  - 15 noyabr 2008-ci il
224. Xarici ticarət sahəsində Vergilər Nazirliyinin əsas funksiyalarına daxil deyildir:
- √ Vergi dərəcələrinin müəyyən edilməsi
  - Vergi daxilolmalarının proqnozunu hazırlamaq
  - Vergi ödəyicilərinin uçotunu aparmaq
  - Ödənilmiş vergi məbləğlərinin əvəzləşdirilməsi
  - Vergilərin düzgün hesablanması və dövlət büdcəsinə köçürülməsi
225. “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə” Azərbaycan Respublikası prezidentinin hansı tarixli fərmanı ilə təsdiq edilmişdir?
- √ 29 mart 2001-ci il, 454 nömrəli fərman
  - 22 dekabr 2003-cü il, 467 nömrəli fərman
  - 18 noyabr 2002-ci il, 308 nömrəli fərman
  - 03 sentyabr 2000-ci il, 272 nömrəli fərman
  - 11 iyun 1999-cu il, 248 nömrəli fərman
226. Xarici ticarət sahəsində Maliyyə Nazirliyinin əsas funksiyalarına daxil deyildir:
- √ Əmtəə və xidmətlərin qiymətinin müəyyən edilməsi
  - Tədiyyə balansının tərtibində iştirak edir
  - Əyar nəzarətinin həyata keçirilməsi
  - Maliyyə-valyuta problemlərinin təhlili
  - Aksiz markalarının hazırlanması və verilməsi
227. “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə” Azərbaycan Respublikası prezidentinin hansı tarixli fərmanı ilə təsdiq edilmişdir?
- 17 may 2003-cü il, 142 nömrəli qərar
  - 19 dekabr 2004-cü il, 342 nömrəli qərar
  - 14 fevral 1998-ci il, 68 nömrəli qərar
  - 25 avqust 1999-cu il, 186 nömrəli qərar
  - √ 04 fevral 2000-ci il, 271 nömrəli qərar
228. “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hansı qərarı ilə təsdiq edilmişdir?
- √ 15.11.2005, 209 nömrəli qərar
  - 19.02.2006, 56 nömrəli qərar
  - 24.04.2004, 88 nömrəli qərar
  - 30.10.2007, 186 nömrəli qərar
  - 04.12.2008, 264 nömrəli qərar

**229.** “Malın mənşə ölkəsinin təyin edilməsi qaydası” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hansı qərarı ilə təsdiq edilmişdir

- √ 29.11.2007, 190 nömrəli
- 23.05.2006, 146 nömrəli qərar
- 09.10.2008, 172 nömrəli qərar
- 19.12.2009, 215 nömrəli qərar
- 14.04.2005, 102 nömrəli qərar

**230.** İxrac nəzarətinin aparılması qaydaları” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hansı qərarı ilə təsdiq edilmişdir?

- √ 15.12.2005, 230 nömrəli qərar
- 18.08.2006, 182 nömrəli qərar
- 11.06.2007, 168 nömrəli qərar
- 08.04.2008, 136 nömrəli qərar
- 25.11.2004, 215 nömrəli qərar

**231.** “İxrac nəzarəti haqqında Azərbaycan Respublikasının Qanunu” nə vaxt təsdiq edilmişdir?

- √ 38286.0
- 40004.0
- 38586.0
- 39721.0
- 40588.0

**232.** Vayuta tənzimi haqqında Azərbaycan Respublikasının qanunu” nə vaxt təsdiq edilmişdir?

- √ 21 yanvar 1994-ci il
- 26 iyun 1996-cı il
- 03 aprel 1997-ci il
- 29 noyabr 1998-ci il
- 17 fevral 1995-ci il

**233.** “Azərbaycan Respublikasının Gömrük Məcəlləsi” nə vaxt təsdiq edilmişdir?

- √ 35709.0
- 35387.0
- 36398.0
- 35935.0
- 35040.0

**234.** Xarici ticarət sahəsində Dövlət Gömrük Komitəsinin əsas funksiyalarına daxil deyildir:

- √ Nəqliyyat vasitələrinə texniki baxış aparmaq
- Malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi
- Valyuta nəzarətini təmin etmək
- Xarici ticarətin gömrük statistikasını aparmaq
- Gömrük sərhəddindən keçirilən mallardan vergi və rüsumların alınması

**235.** Azərbaycan Respublikası Dövlət Gömrük “Komitəsi haqqında Əsasnamə” Azərbaycan Respublikası prezidentinin hansı tarixli fərmanı ilə təsdiq edilmişdir?

- √ 27 oktyabr 1998-ci il
- 06 aprel 1999-cu il
- 12 iyul 2000-ci il
- 21 noyabr 2001-ci il
- 19 fevral 1997-ci il

**236.** “Gömrük tarifi haqqında Azərbaycan Respublikasının Qanunu” nə vaxt təsdiq edilmişdir?



- √ 34870.0
- 35541.0
- 36002.0
- 35230.0
- 34466.0

237. Xarici ticarət sahəsində İqtisadi İnkişaf Nazirliyinin vəzifələrinə daxil deyildir:

- √ Malların standartlaşdırılması və sertifikatlaşdırılması
- Xarici ticarət siyasətini işləyib hazırlamaq və həyata keçirmək
- Dünya ticarət sisteminə inteqrasiya
- İxrac potensialını inkişaf etdirmək
- Xarici ticarət fəaliyyətinin dövlət tənzimlənməsi

238. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi haqqında Əsasnamə” Azərbaycan Respublikası prezidentinin hansı tarixli fərmanı ilə təsdiq edilmişdir?

- √ 28 dekabr 2006-cı il
- 12 iyun 2004-cü il
- 15 sentyabr 2007-ci il
- 7 may 2008-ci il
- 17 oktyabr 2005-ci il

239. Hazırda qüvvədə olan “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi qaydaları” Azərbaycan Respublikası prezidentinin hansı tarixli və neçə nömrəli fərmanı ilə təsdiq edilmişdir?

- √ 24 iyun 1997-ci il, 609 nömrəli
- 14 may 1999-cu il, 102 nömrəli
- 30 oktyabr 2004-cü il, 715 nömrəli
- 18 dekabr 2007-ci il, 804 nömrəli
- 20 avqust 1995-ci il, 302 nömrəli

240. “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” Azərbaycan Respublikası Prezidentinin hansı tarixli sərəncamı ilə təsdiq edilmişdir?

- 20 dekabr 2007-ci il
- 30 yanvar 2006-cı il
- √ 25 avqust 2008-ci il
- 17 may 2004-cü il
- 12 sentyabr 2009-cu il

241. “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı” Azərbaycan Respublikası Prezidentinin hansı tarixli sərəncamı ilə təsdiq edilmişdir?

- 26 dekabr 2009-cu il
- 16 may 2011-ci il
- √ 6 aprel 2010-cu il
- 22 avqust 2009-cu il
- 18 iyun 2010-cu il

242. Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı” Azərbaycan Respublikası Prezidentinin hansı tarixli sərəncamı ilə təsdiq edilmişdir?

- 18 may 2006-cı il
- 24 noyabr 2004-cü il
- 08 fevral 2003-cü il
- 27 iyun 2005-ci il
- √ 14 fevral 2005-ci il

243. 2012-ci ildə Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyət iştirakçılarının neçə faizini fiziki şəxslər təşkil etmişdir?

- √ 55.2
- 37.3
- 43.8
- 61.4
- 72.8

244. 2012-ci ildə Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyət iştirakçılarının neçə faizini hüquqi şəxslər təşkil etmişdir?

- √ 44.8
- 39.8
- 70.1
- 67.7
- 53.1

245. 2012-ci ildə Azərbaycandan ixrac edilən qeyri-neft məhsullarının həcmi nə qədər artmışdır?

- 0.05
- 0.15
- √ 0.084
- 0.03
- 0.12

246. Dünyanın 3 əsas kənd təsərrüfatı məhsulları ixracatçısı olan ölkələr hansılardır?

- √ Çin, Qazaxstan, Argentina
- Avstraliya, Kanada, Braziliya
- Türkiyə, Kanada, Misir
- Kanada, Pakistan, Türkiyə
- Braziliya, Hindistan, ABŞ

247. 2010-cu ildə dünyada avtomobil istehsalına görə 1-ci üçlük ölkələri hansılar olmuşdur?

- √ ABŞ, Yaponiya, Almaniya
- Almaniya, Cənubi Koreya, Fransa
- Yaponiya, Braziliya, İtaliya
- Almaniya, İspaniya, Kanada
- Yaponiya, İngiltərə, İtaliya

248. 2010-cu ildə dünyada avtomobil istehsalı üzrə 1-ci yeri hansı ölkə tutmuşdur?

- Cənubi Koreya
- Almaniya
- √ ABŞ
- Fransa
- Yaponiya

249. 2010-cu ildə dünyada qızıl istehlakı üzrə 1-ci üçlük ölkələri hansılar olmuşdur?

- Hindistan, Türkiyə, İndoneziya
- İtaliya, ABŞ, Çin
- √ Hindistan, İtaliya, Türkiyə
- Çin, Yaponiya, İtaliya
- ABŞ, Səudiyyə Ərəbistanı, Cənubi Koreya

250. 2010-cu ildə dünya bazarında qızıl istehlakı nə qədər olmuşdur?

- 2000 ton
- 4000 ton
- √ 3000 ton
- 5000 ton

- 1000 ton

251. 2010-cu ildə dünya bazarında qızıla olan tələb nə qədər olmuşdur?

- √ 4000 ton
- 6000 ton
- 5000 ton
- 3000 ton
- 2000 ton

252. 2012-ci ildə Azərbaycandan nə qədər təbii qaz ixrac edilmişdir?

- √ 6,9 mlrd m3
- 7,9 mlrd m3
- 4,9 mlrd m3
- 5,9 mlrd m3
- 7,9 mlrd m3

253. 2012-ci ildə Bakı-Supsa boru kəməri ilə nə qədər xam neft ixrac edilmişdir?

- √ 3,9 mln.ton
- 6,9 mln.ton
- 5,9 mln.ton
- 2,9 mln.ton
- 4,9 mln.ton

254. 2000-ci ildə Azərbaycana əmtəə idxalında birinci üçlük ölkələri hansılar olmuşdur?

- √ Rusiya, Türkiyə, ABŞ
- İtaliya, Türkiyə, Rusiya
- Rusiya, Gürcüstan, İran
- Türkiyə, İtaliya, Gürcüstan
- İran, İsrail, ABŞ

255. 2000-ci ildə Azərbaycana əmtəə idxalında 1-ci yeri hansı ölkə tutmuşdur?

- √ Rusiya
- İtaliya
- İsrail
- Türkiyə
- İran

256. 2000-ci ildə Azərbaycandan əmtəə ixracında birinci üçlük ölkələri hansılar olmuşdur?

- Rusiya, İran, Türkmənistan
- √ İtaliya, Fransa, İsrail
- Ukrayna, ABŞ, Rusiya
- Rusiya, Ukrayna, İran
- İran, İsrail, Gürcüstan

257. 2000-ci ildə Azərbaycandan əmtəə ixracında 1-ci yeri hansı ölkə tutmuşdur?

- √ İtaliya
- İsrail
- İran
- ABŞ
- Rusiya

258. 2030-cu ildə Azərbaycandan ixrac ediləcək malların neçə faizinin aşağı texnologiyalı malların payına düşəcəyi proqnozlaşdırılır

- √ 20 %-i və 80 %-i
- 10 %-i və 90 %-i
- 30 %-i və 70 %-i
- 40 %-i və 60 %-i
- 50 %-i və 50 %-i

259. 2012-ci ildə Azərbaycandan ixrac edilən malların neçə faizi aşağı texnologiyalı və neçə faizi yüksək texnologiyalı malların payına düşmüşdür?

- √ 80 %-i və 20 %-i
- 50 %-i və 50 %-i
- 60 %-i və 40 %-i
- 70 %-i və 30 %-i
- 90 %-i və 10 %-i

260. Azərbaycanda fəaliyyət göstərməyən Transmilli Şirkətləri göstərin:

- Lukoyl
- TPAO
- √ General Motors
- Britiş Petroleum
- AMOKO

261. 2012-ci ildə Azərbaycanın xarici ticarətindən büdcə daxilolmalarında ƏDV-nin payı neçə faiz olmuşdur?

- 76.9
- 78.3
- √ 73.1
- 65.8
- 53.8

262. 2012-ci ildə Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyət iştirakçısı olan hüquqi şəxslərin neçə faizini dövlət sektoru təşkil etmişdir?

- 19.9
- 10.7
- √ 7.9
- 16.3
- 5.8

263. 2012-ci ildə Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyət iştirakçılarının sayı nə qədər olmuşdur?

- √ 8622.0
- 9765.0
- 10500.0
- 8480.0
- 11340.0

264. 2012-ci ildə Azərbaycan Respublikası neçə xarici ölkə ilə ticarət əlaqələrində olmuşdur?

- √ 155.0
- 175.0
- 165.0
- 145.0
- 135.0

265. Sual: SSRİ-nin tərkibində olan 15 müttəfiq respublikadan hansı üçü aldığından çox məhsul vermişdir?

- Özbəkistan, Litva, Qazaxstan
- Türkmənistan, Qırzıstan, Estoniya

- √ Azərbaycan, Ukrayna, Rusiya
- Rusiya, Belarusiya, Tacikistan
- Ukrayna, Moldova, Gürcüstan

266. 2012-ci ildə Azərbaycandan Şimal boru kəməri ilə nə qədər xam neft ixrac edilmişdir?

- √ 1,9 mln.ton
- 2,9 mln.ton
- 4,9 mln.ton
- 5,9 mln.ton
- 3,9 mln.ton

267. 2012-ci ildə Azərbaycandan dəmiryol nəqliyyatı ilə nə qədər xam neft ixrac edilmişdir?

- 5 mln.ton
- 2 mln.ton
- 3 mln.ton
- 4 mln.ton
- √ 1 mln.ton

268. 2012-ci ildə Azərbaycandan nə qədər neft məhsulları ixrac edilmişdir:

- √ 1,6 mln.ton
- 3,2 mln.ton
- 5,3 mln.ton
- 4,3 mln.ton
- 2,8 mln.ton

269. Azərbaycanda idxal-ixrac əməliyyatları zamanı bu sövdələşmə xarakterli hesablaşmadan istifadə olunmur?

- √ Ölkələrin öhdəlikləri üzrə hesablaşma
- Milli valyuta ilə hesablaşma
- Qapalı valyuta ilə hesablaşmalar
- Klirinq üzrə hesablaşmalar
- SDV ilə hesablaşmalar

270. QATS – Xidmətlərlə Ticarət üzrə Baş Sazişə görə bütün xidmətlər neçə bölmədə və növdə qruplaşdırılır?

- 10 bölmə 140 növ
- 14 bölmə 180 növ
- √ 12 bölmə 160 növ
- 6 bölmə 100 növ
- 8 bölmə 120 növ

271. 2012-ci ildə Azərbaycandan nə qədər elektrik enerjisi ixrac edilmişdir?

- √ 341 mln. KVt/s
- 241 mln. KVt/s
- 541 mln. KVt/s
- 641 mln. KVt/s
- 441 mln. KVt/s

272. 2010-cu ildə Azərbaycanın xarici ticarət dövriyyəsində MDB ölkələrinin payı nə qədər olmuşdur?

- √ 0.144
- 0.253
- 0.208
- 0.187
- 0.125

273. 2010-cu ildə Azərbaycanın xarici ticarət dövriyyəsində Avropa İttifaqının payı nə qədər olmuşdur?

- 0.497
- 0.528
- √ 0.424
- 0.355
- 0.267

274. 2010-cu ildə Azərbaycana əmtəə idxalında 1-ci üçlük ölkələri hansılar olmuşdur?

- Rusiya, Sinqapur, Böyük Britaniya
- Çin, Almaniya, Braziliya
- √ Rusiya, Türkiyə, Almaniya
- Türkiyə, Çin, Ukrayna
- Almaniya, Ukrayna, Qazaxstan

275. 2010-cu ildə Azərbaycana əmtəə idxalında 1-ci yeri hansı ölkə tutmuşdur?

- ABŞ
- Almaniya
- √ Rusiya
- Türkiyə
- Ukrayna

276. 2010-cu ildə Azərbaycandan əmtəə ixracında 1-ci üçlük ölkələri hansılar olmuşdur?

- √ İtaliya, Fransa, İsrail
- Ukrayna, Rusiya, Fransa
- İtaliya, ABŞ, Ukrayna
- Fransa, Xorvatiya, Sinqapur
- Rusiya, Malayziya, ABŞ

277. 2010-cu ildə Azərbaycandan əmtəə ixracında 1-ci yeri hansı ölkə tutmuşdur?

- √ İtaliya
- ABŞ
- Sinqapur
- İsrail
- Rusiya

278. 2012-ci ildə Azərbaycana neçə çeşiddə mal idxal edilmişdir?

- √ 6421.0
- 8421.0
- 7421.0
- 5421.0
- 3421.0

279. 2012-ci ildə Azərbaycandan neçə çeşiddə mal ixrac edilmişdir?

- √ 2273.0
- 5273.0
- 4273.0
- 3273.0
- 1273.0

280. Qeyri-neft sektoru üzrə ixracda xüsusi çəkisinə görə I yerdə hansı sənaye sahəsi durur?

- Metallurgiya
- Qara metallurgiya

- √ Kimya sənayesi
- İKT
- Aqrar sənaye

281. Qara metallurgiya sahəsində ixrac üzrə əsasm tərəfdaş ölkələr hansılardır?

- √ Rusiya Qazaxıstan , Türkmənistan, B.Britaniya
- Türkiyə, B.Ə.Ə
- Polşa,Ukrayna, İran
- Özbəkistan, İtaliya
- İran, Çin

282. Ölkənin əlvan metallurgiya sahəsində ixrac üzrə əsas tərəfdaş ölkələr hansılardır?

- √ İran, Çin, Türkiyə
- Azərbaycan,B.Britaniya,B.Ə.Ə
- Rusiya, Qazaxıstan
- B.Britaniya , Rusiya
- Qazaxıstan, Türkmənistan

283. Qeyri-neft sektorunun prioritet sahələrinə aid deyil?

- √ Neft-qaz hasilatı
- Kənd təsərrüfatı
- Nəqliyyat
- İnformasiya texnologiyası
- Sənaye

284. Aqralizing ASC əsasən hansı məqsədlə yaradılmışdır?

- √ Aqrar bölmənin müasir texnika ilə təchizatının ümumilləşdirilməsi məqsədilə
- Ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi məqsədilə
- İnfrastruktur sahələrin geniş miqyaslı inkişafı üçün
- Yoxsulluğun azaldılması məqsədilə
- İrihəcmli neft gəlirinin yarada biləcəyi-tendensiyaların qarşısını almaq məqsədilə

285. MDB ölkələri arasında Azərbaycanla ən çox ticarət dövriyyəsinə malik olan ölkə hansıdır?

- √ Rusiya Federasiyası
- İtaliya
- Moldova
- Almaniya
- Türkiyə

286. Hazırkı şəraitdə Azərbaycanın neft ixracının yüksəməsində aşağıdakı əsas məsələlər prioritet təşkil edir?

- √ İrihəcmli neft gəlirlərinin yarada biləcəyi mənfi tendensiyaların qarşısının alınması
- Dövlətin investisiya resurslarından metallurgiyada səmərəli istifadə edilməsi
- Vergi dərəcələrinin optimal həddədən azaldılması
- Kimya kompleksinə xidmət edən infrastruktur modernləşdirilməsi.
- Aqrotəxservis xidmətləri şəbəkəsinin yaradılmasının təkmilləşdirilməsi

287. Ölkədə inflyasiya səviyyəsinin gözlənilən həddən yüksək olmasının əsas səbəbi hansıdır?

- √ Dünya bazarlarında xam neftin qiymətinin artması
- Dövrüyyədə olan pul kütləsi həcmnin azalması
- İdxal-ixrac əməliyyatlarında inhisarçılığa qarşı mübarizə
- İqtisadiyata yönəldilən investisiya strukturunun təkmili
- İdxal mallarının ucuzlaşması

288. Azərbaycanın neft və qaz gəlirlərindən istifadənin prioritetlərinə aid deyil?

- √ Gəlilərin qızıla dəyişdirilməsi
- Yoxsulluğun azaldılması üzrə tədbirlərin həyata keçirilməsi
- “İnsan kapitalının” inkişafı
- Ölkənin müdafiə qabiliyyətinin güclənməsi
- İnfrastruktur sahələrinin genişmiqyaslı inkişafı

289. “Bakı-Tbilisi-Ceyhan” neft kəməri neçənci ildən istifadə verilib?

- √ 2006.0
- 2007.0
- 2003.0
- 2009.0
- 2004.0

290. Rusiya Azərbaycanın qeyri-neft sektoru üzrə ixracında neçə faiz paya malikdir?

- √ 0.45
- 0.087
- 0.28
- 0.92
- 0.81

291. Respublikadan MDB ölkələrinə əsasən hansı məhsullar ixrac edilir?

- √ Neft və onalrın emal məhsulları
- Dənli bitkilər
- Avadanlıqlar və mexaniki qurğular
- Quru nəqliyyat vasitələri
- Elektrik maşınları və avadanlıqlar

292. Ölkənin ümumi ixracında neft və neft məhsulları neçə faiz paya malikdir?

- √ 0.81
- 0.76
- 0.28
- 0.45
- 0.92

293. Azərbaycanın qeyri-tarif sektoru üzrə ixracında xüsusi çəkisinin görə birinci yerdə duran ölkə hansıdır?

- Almaniya
- √ Rusiya Federasiyası
- Türkiyə
- Ukrayna
- İran

294. MDB ölkələrindən Azərbaycana daha çox hansı məhsullar idxal edilmişdir?

- √ Elektrik maşınları, avadanlıqlar, dənli bitkilər
- Heyvan və bitki mənşəli piylər və yağlar
- Butun minerallar
- Gəmi, qayıqlar və digər vasitələr
- Neft və onların emalı məhsulları

295. Xarici ticarət dövriyyəsində ixracın xüsusi çəkisinin yüksəldilməsində hansı amilin rolu böyükdür?

- √ Neft amili
- Aqrar sənaye



- Metallurjiya
- İKT
- Yüngül sənaye

296. Müasir dövrdə Azərbaycanın xarici ticarət fəaliyyətinin spesefik xüsusiyyətlərinə aid deyil:

- √ Neft idxalçısı olması
- Coğrafi mövqe
- Zəngin təbii sərvətlərə malik olması
- Yerli istehsalın çox keçmiş sovet standartlarında olması
- Ölkənin bazar iqtisadiyyatına keçid dövrünü yaşaması

297. Dövlətin iqtisadi siyasətində sənayenin inkişaf prioritetlərinə aid deyil:

- √ Aqrar böhranın maddi-texniki bazasının möhkəmləndirilməsi
- Investisiya mənbələrinin və resursların müəyyənləşdirilməsi
- Dünyada mövcud olan elmi-texniki innovasiya proseslərinə qoşulması
- Güzəştli büdcə vəsaiti hesabına sənayenin inkişafının dəstəklənməsi
- Sənayenin qeyri-neft sektorunun inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi

298. Hökumətin iqtisadi siyasətində aqrar bölmədə inkişaf prioritetləri necə müəyyənləşir?

- √ Kənd təsərrüfatında suvarma və meliorasiya təminatının bərpası
- Vergi və gömrük siyahısının təkmilləşdirilməsi
- İxracönlü istehsalların yaradılmasının təviqi
- Güzəştli büdcə vəsaiti hesabına sənayenin inkişafının dəstəklənməsi
- İstehsalın texnoloji cəhətdən yenidən qurulması

299. İxrac potensialının tənzimlənməsində başlıca məqsədi:

- √ Milli iqtisadiyyatın davamlı inkişafının təmini
- Dünya təsərrüfatı ilə səmərəli inteqrasiya şəraiti yaratma
- AR-da malların istehsal və istehlak strukturunda mütərəqqi dəyişikliklər üçün şərait yaratmaq
- İxrac olunan əmtəələrdə əmək tutumunun artırılması
- Azərbaycan Respublikasında idxalın əmtəə strukturunun səmərələşdirmək

300. Hökumətin iqtisadi siyasətində aqrar bölmənin inkişafı prioritetlərinə aid deyil

- √ İxtisaslı işçi qüvvəsinin hazırlanması
- Aqrar bölmənin maliyyə vəziyyətinin
- Aqrar bölmənin
- Kənd təsərrüfatı
- Torpaq və su ehtiyatı

301. Azərbaycan nefti ən çox hansı nəqliyyat vasitəsilə nəql edilir?

- Dəniz nəqliyyatı
- Çay nəqliyyatı
- Avtomobil nəqliyyatı
- √ Dəniz və boru
- Hava nəqliyyatı

302. Respublikamızın dövlət sərhədinin buraxılış məntəqələrindən kiçirilən malların yoxlanmasında “bir pəncərə” prinsipi neçənci ildən tətbiq edilir?

- 2005.0
- √ 2009.0
- 2007.0
- 2008.0
- 2006.0

- 303.** “Gömrük tarifi haqqında” Azərbaycan respublikasının Qanunu neçənci ildə qəbul edilmişdir?
- 13 avqust 1997
  - √ 20 iyun 1995
  - 13 avqust 1992
  - 10 iyun 2007
  - 29 iyun 1996
- 304.** İxrac potensialının tənzimlənməsində hansı amil xüsusi əhəmiyyətə malikdir?
- √ Gömrük qanunvericiliyi
  - Vergi qanunvericiliyi
  - Torpaq məcəlləsi
  - Gömrük məcəlləsi
  - Mülki məcəllə
- 305.** İxrac gömrük rüsumlarının dərəcəli və onların tətbiq olunduğu malların siyahısı hansı orqan tərəfindən müəyyən olunur?
- Milli Məclis
  - √ Nazirlər Kabineti
  - İcra Hakimiyyəti
  - Bələdiyyə
  - İİN
- 306.** “İxracat vergisi” haqqında AR-nın Qanununda ixracat vergisinin dərəcəsi neçə faiz qeyd edilmişdir?
- √ 0.7
  - 0.75
  - 0.2
  - 0.45
  - 0.5
- 307.** Kompensasiya rüsumları hansı hallarda tətbiq edilir?
- √ AR gömrük ərazisinə gətirilən malların istehsalı və ya zamanı birbaşa və dolayı susidiyalardan istifadə olunduqda
  - İdxal olunan malların qiyməti ixrac olunduğu ölkədəki real dəyərindən xeyli aşağı olduqca
  - İdxal olunan malların qiyməti ixrac olduğu ölkədəki real dəyərindən xeyli aşağı olduqca və AR-da onların istehsalının təşkilinə maneçilik törədildikdə
  - Bu mal istisna edilmədikdə
  - Belə bir idxal yerli istehlakçılara ziyan vurduqda
- 308.** “İxracat vergisi haqqında” Azərbaycan Respublikasının Qanunu Neçənci ildə qəbul olunmuşdur?
- 10 iyun 1997
  - √ 28 mart 1995
  - 26 oktyabr 2004
  - 20 iyun 1995
  - 27 mart 2007
- 309.** “İxrac nəzəriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunu nə vaxt qəbul edilib?
- √ 26 oktyabr 2004
  - 27 mart 2007
  - 20 iyun 1995
  - 10 iyun 1997
  - 1 fevral 2007
- 310.** “Kontyev effekti” hansı nəzəriyyə əsasında formalaşmışdır?

- “Gözəgörünməz əl”
- “Merkantilizm”
- √ “Hənşer-Olin”
- “mütləq üstünlüklər”
- “Müqayisəli üstünlüklər”

**311.** Xarici ticarət balansında malların ixracı və idxalı hansı qiymətlərlə hesablanır?

- √ FOB
- DAF
- CPT
- CİF
- FAS

**312.** Tədiyyə balansının xidmətlər balansı alt hesabında belə maddə yoxdur:

- √ Kütləvi iaşə xidmətləri
- Tikinti xidmətləri
- Rabitə xidmətləri
- Turizm xidmətləri
- Nəqliyyat xidmətləri

**313.** Tədiyyə balansının kapitalın və maliyyənin hərəkəti balansında (hesabında) belə valyuta axımları yoxdur:

- Gələn kapital axını
- Gedən kapital axını
- √ Ehtiyatda olan külçə qızıl
- İnvestisiyalardan xalis gəlirlər
- Xalis pul köçürmələri

**314.** Tədiyyə balansının cari əməliyyatlar balansında (ticarət balansında) belə valyuta axımları yoxdur:

- Təkrar emal malları
- Qeyri-monetar qızıl
- √ Müsadirə edilmiş mallar
- Malların ixracı
- Malların idxalı

**315.** Sual: Xarici ticarət balansı neçə alt bölmədən (hesabdan) ibarətdir?

- √ 6 bölmə
- 2 bölmə
- 3 bölmə
- 4 bölmə
- 5 bölmə

**316.** Ölkənin tədiyyə balansı neçə əsas hesabdən (bölmədən) ibarət olur?

- √ 3 bölmə
- 6 bölmə
- 2 bölmə
- 4 bölmə
- 5 bölmə

**317.** Tədiyyə balansının vəziyyətinə dövlət təsirinin belə metodu yoxdur:

- Mübadilə məzənnəsinin dəyişməsi
- İxracın stimullaşdırılması
- √ Barter əməliyyatlarının artırılması
- Birbaşa nəzarət

- Deflyasiya
- 318.** Dövlətin xaricdən daxil olan və xaricə gedən bütün valyuta axınlarını əks etdirən rəsmi cədvələ (sənədə) nə deyilir?
- Ticarət balansı
  - Xidmətlər balansı
  - ✓ Tədiyyə balansı
  - Dövlət büdcəsi
  - Mühəsibat balansı
- 319.** Turizmin təsnifləşdirilməsi neçə istiqamətdə mövcuddur?
- ✓ 12 istiqamətdə
  - 11 istiqamətdə
  - 3 istiqamətdə
  - 7 istiqamətdə
  - 5 istiqamət
- 320.** Turist sərfinə gedən hər hansı bir şəxs həmin ölkənin nəyi hesab olunur?
- ✓ Həmin ölkənin istehlakçısı
  - Miqrasiya olunan
  - Müvəqqəti yaşayan
  - Sahibkarı
  - Vətəndaşı
- 321.** Səmərəli işləməyən turizm şirkəti öz strategiyasını həyata keçirmək üçün hansı varintdan istifadə etməyə çalışır?
- ✓ Digər şirkətlərlə əlaqəyə girmə-inteqrasiya etmək
  - Turizm istehsalını genişləndirmək
  - İdarəetməni təkmilləşdirmək
  - Kapital sərfini artırmaq
  - Maddi texniki bazarı inkişaf etdirmək
- 322.** Hər bir ölkədə turizmin inkişafı nədən istifadə edilməsinin genişləndirir?
- ✓ İstehsaldan
  - Kənd təsərrüfatından
  - Avadanlıqdan
  - İdarəçilik sistemindən
  - Yerli işçi qüvvəsindən
- 323.** Qloballaşan turizmin əsas mexanizmindən biri
- ✓ TMSŞ-lər
  - BVF
  - Ekoloji tarazlıq
  - Turizm istehsalı
  - İqtisadi təşkilatlar
- 324.** Azərbaycanda turizmin inkişafının əsas istiqamətlərindən biri:
- Turizmdə idarəçilik sisteminin yenidən qurulması
  - Yeni kadrların hazırlanması
  - ✓ Turizmi infrastrukturunun inkişafı
  - Turizm istehsalının genişləndirilməsi
  - Turizm müəssisələrinin avadanlıqlaşdırılması
- 325.** Beynəlxalq turizm təşkilatının yaranma tarixi?

- √ 1975.0
- 1955.0
- 1960.0
- 1970.0
- 1950.0

326. Beynəlxalq turizmin mahiyyəti:

- √ İnsanların müəyyən məqsəd üçün yerdəyişməsi
- Tarixi ənənələrlə və tarixi keçmişlə tanışlıq
- İnsanların istirahəti
- Yeniliklərin yayılması
- İnsanların hərəkət etməsi

327. Ölkə hansı halda daha çox xərclər edir?

- √ İdxal genişləndikdə
- İstehsal aşağı düşdükdə
- Rəqabət genişləndikdə
- Mal bolluğu aşağı olduqda
- Yeni mal istehsal etdikdə

328. Hansı halda ölkə daha çox gəlir əldə edir?

- √ İxracı genişləndirdikdə
- Texnika tətbiqini genişləndirdikdə
- Yeni mal istehsal etdikdə
- Malların baha satdıqda
- İstehsalı genişləndirdikdə

329. Turizmin inkişafına təsir faktorlarından biri:

- √ Ailənin gəliri
- Milli gəlirin artması
- Sosial inkişafı
- Mədəni inkişaf
- İqtisadi inkişaf

330. Beynəlxalq turizmin asılı olduğu faktorlardan biri

- √ Siyasi
- Elmi-texniki
- Mədəni
- Nəqliyyat
- Sosial vəziyyət

331. Yeni turistlərin cəlb olunması üçün turizm bazarında hansı tədbirlər həyata keçirilir?

- √ Gələcək turistlərə sorğu, habelə reklam və marketinq
- Muzeylərin, parkların, piyada gəzinti marşrutlarının yaradılması
- Turizm sahəsində sahibkarlığın inkişafına şərait yaradılması xidməti göstərmək
- Turizm resurslarının qiymətləndirilməsi
- Ölkə ərazisində turizm zonalarının inkişafı üçün şəraitin təmin edilməsi

332. Turizm infrastrukturunun nəqliyyat sektoru üzrə hansı tədbirlər həyata keçirilir?

- √ Turizm əhəmiyyətli yerlərə aparan yolların müəyyənlişməsi
- Turizm marşrutları üzrə məlumat bankının yaradılması
- Turistlər üçün məlumat lövhələrin yerləşdirilməsi
- Ölkə ərazisində turizm zonalarının inkişafı üçün şəraitin təmin edilməsi

- Tarixi-mədəni abidələrin reyestrinin hazırlanması

333. Kommersiya turizmi nədir?

- √ Turist tərəfindən ödənişli əsaslarla keçirilən
- Vasitəçisiz turizm növüdür
- Kurort və mədəni turizmin sintezidir
- Turist səyahəti haqqında qərar turist tərəfindən deyil , müəssisə rəhbərliyi tərəfindən verilir
- Etnik məsələlərlə əlaqəli olan turizmdir turizmdir

334. Milli turizm hansı amilləri əhatə edir?

- √ Daxili və çıxış turizmini
- Beynəlxalq turist mübadiləsini
- Kurort və mədəni turizmi
- Fərdi və qrup turizmi
- Daxili və gəlmə turizmi

335. Azərbaycanda turizm sənayesinin dövlət tənzimlənməsini həyata keçirən əsas orqan hansıdır?

- √ Mədəniyyət və Turizm Nazirliyi
- İdman və Gənclər Nazirliyi
- Milli Məclis
- Nazirlər Kabineti
- İqtisadi İnkişaf Nazirliyi

336. Aşağıdakılardan hansı “kənd turizmi və ekoturizm” sahəsində olan problemlərə aiddir?

- √ Bu sahədə qanunvericilik bazasının olmaması
- Turizm marşrutunun inkişaf etdirilməsi
- Diyarşünaslıq hərəkatının aşağı səviyyəsi
- Turizm obyektlərinə aparıcı yolların yarımsız vəziyyətdə olması
- Reklam işinin aşağı səviyyəsi

337. Metasəviyyə nəyi öyrədir

- Dövlət siyasətinin turizmin inkişafına təsirini
- √ Ölkələrin regionlarında turizm sənayesinin vəziyyəti və potensial imkanlarını
- Xarici amillərin şirkətin fəaliyyətinə təsirlərini
- Daxili imkanlardan istifadə səviyyəsini
- Ölkə üzrə ümumi iqtisadi vəziyyətin təhlilini

338. Ölkədə turizmin tədqiqi və proqnozlaşdırılmasında makrosəviyyə hansı amilləri özündə birləşdirir?

- √ Ölkə üzrə turizm sahəsində fəaliyyətin qiymətləndirilməsi, dövlət siyasətinin və xarici amillərin turizmin inkişafına təsiri
- Sürətin cari vəziyyəti
- Daxili imkanlardan istifadə səviyyəsi
- Dövlətin turizm sahəsində regional siyasətinin təhlili
- Regionda turizm sənayesinin cari vəziyyətinin qiymətləndirilməsi

339. Turizmin ölkədə tədqiqi və proqnozlaşdırılması neçə səviyyəsini əhatə edir?

- √ 3.0
- 4.0
- 5.0
- 6.0
- 2.0

340. Ölkə turizminin spesifik problemləronə aid deyil :

- ✓ Dövlət idarəetmə orqanlarında maliyyə çatışmazlığı
- Turizm resurlarının mühafizəsi ilə əlaqəli problemlər
- Kütləvi informasiya vasitələrinin qeyri-obyektivliyi
- Turizm firmalarının istiqamətinin dəyişkənliyi
- Yerli turizm məhsullunun aşağı keyfiyyəti

341. Makroiqtisadi problemlərə hansılar aiddir?

- ✓ Dövlət idarəetmə orqanlarında maliyyə çatışmazlığı
- Xarici tərəfdaşların ədalətsizliyi
- İxtisaslı kadrların çatışmamazlığı
- Turizm resurlarının mühafizəsi
- Yerli turizm məhsulunun aşağı keyfiyyəti

342. Aşağıdakılardan hansı turizmin inkişafının daxili problemlərinə aiddir?

- ✓ Qeyri-iqtisadi xarakterli problemlər
- Birja böhranları
- Ölkələrarası hərəkət sərbəstliyi problemi
- Epidemiyalar
- Qlobal problemlər

343. Aşağıdakılardan hansı milli turizm sənayesinin inkişafı sahəsində meydana çıxan ekzogen xarakterli problemlərə aiddir?

- ✓ Qlobal problemlər
- İxtisaslı kadrların çatışmazlığı
- Ümumiqtisadi problemlər
- Milli turizmin spesefik problemləri
- Qeyri-iqtisadi xarakterli problemlər

344. Azərbaycan Turizm Şurasının əsas məqsədi:

- ✓ Dövlət və özəl təşkilatlar, xüsusilə turagentliklər və mehmanxanalar arasında əlaqələrin möhkəmləndirilməsi vasitəsilə turizmin inkişafı
- Turistlərin istirahət, yerdəyişmə azadlığı təmin etmək
- Ətrafi mühitin qorunması
- Yeni iş yerlərinin açılması, dövlətin gəlirlərinin artırılması
- Müxtəlif sahələrin məhsullarının istehlakçısı olan xarici turistlərin Azərbaycana marağının artırılması ilə turizmi inkişafı etdirmək

345. Turizm haqqında Azərbaycan Respublikasının Qanunu neçənci ildə qəbul edilmişdir?

- ✓ 1996-cı il 27 iyul
- 2003-cü il 14 iyul
- 1998-ci il 12 mart
- 1999-cu il 27 iyul
- 2001-ci il 11 aprel

346. Quba-Xaçmaz rayonunun əsas turizm mənbəyi?

- ✓ Müxtəlif iqlim şəraiti, dənizkənarı Nabran
- Aqrar turizm üçün imkanlar
- Müalicə əhəmiyyətli mineral sular istirahət zonası
- Naftalan istirahət-müalicə kompleksi
- Meşəsu müalicə müəssisəsi

347. Aran rayonunun əsas turizm mənbəyi?

- Nabran istirahət zonası
- Müalicəvi duz mədənləri
- Rusiya ilə birləşdirən avtomobil və dəmir yolu dəlilizi
- ✓ Quru subtropik iqlim, Gürcüstan, Türkiyə, İranla birləşən nəqliyyat yolu

- Gürcüstanla birləşən beynəlxalq turizm marşrutu

348. Zaqatala rayonunun əsas turizm mənbəyi ?

- Quru subtropik iqlim
- Naftalan istirahət-müalicə kompleksi
- Meşə su müalicə müəssisəsi
- 11 iqlim qurşağında 7-nə malik olması
- ✓ Rəngarəng landşaft və mülayim iqlim, Gürcüstanla birləşən beynəlxalq turizm marşrutu

349. Gəncə-Qazax rayonun əsas turizm mənbəyi?

- Meşə su müalicə müəssisəsi
- ✓ Naftalan istirahət-müalicə kompleksi
- Zəngin baludologiya resursları
- Gürcüstanla birləşən beynəlxalq turizm marşrutu
- Nabran istirahət zonası

350. Lənkəran rayonu üzrə turizmin əsas mənbəyi?

- Nabran istirahət zonası
- Gürcüstanla birləşən beynəlxalq turizmin marşrutu
- ✓ 11 iqlim qurşağında 7-sinə malik olması, Lənkəran ovalığı, Talış dağlar
- Dənizkənarı Nabran istirahət zonası
- Quru subtropik iqlim

351. Abşeron rayonu üzrə turizmin əsas mənbəyi:

- Rəngarəng landşaft və mülayim iqlim
- ✓ Zəngin baludologiya resursları, dəniz sahilı
- Aqrar turizm üçün imkanlar çimərlik resursları
- Əl işləri yaradıcılığı – misgərlik, xalça, ağac məmulatları
- Meşə su müalicə müəssisəsi

352. Mövsümünə görə Azərbaycanca səyahətlərin ən zəif gəlmə dövrü?

- Yaz
- Aprel-iyun
- ✓ Yanvar-mart
- Payız
- May-iyun

353. Mövsümünə görə Azərbaycanca səyahətlərin ən fəal dövrü?

- Yanvar mart
- Qış
- ✓ Yay
- Yaz
- Payız

354. Statistik məlumatlara görə Azərbaycana hansı məqsədlə gəlmələr üstünlük təşkil edir?

- Şəxsi
- Turizm
- ✓ İşgüzar
- İstirahət, əyləncə
- Müalicə

355. İdxal-ixrac əməliyyatlarında sığorta sənədlərinə aid deyil:



- √ Keyfiyyət sertifikatı
- Sığortalama qəbzi
- Dəmir yolu klozu
- TİR klozu
- Sığorta müqaviləsi

**356.** İdxal-ixrac əməliyyatlarında maliyyə sənədlərinə aid deyil:

- √ Əmtəə etalonu
- Girov sənədi
- Antrepo
- Barat
- Veksel

**357.** 2012-ci ildə Azərbaycanın xarici ticarətindən büdcə daxilolmalarında yol vergisinin payı neçə faiz olmuşdur?

- √ 1.4
- 5.3
- 8.5
- 2.8
- 9.2

**358.** 2012-ci ildə Azərbaycanın xarici ticarətindən büdcə daxilolmalarında aksizlərin payı neçə faiz olmuşdur:

- √ 6.3
- 18.8
- 17.7
- 5.1
- 14.8

**359.** 2012-ci ildə Azərbaycanın xarici ticarətindən büdcə daxilolmalarında gömrük rüsumlarının payı nüçə faiz olmuşdur

- 20.7
- 22.9
- √ 19.2
- 15.7
- 12.8

**360.** Xarici ticarət əməliyyatları zamanı belə hesablaşma formasından istifadə edilmir.

- √ Nisyə hesablaşmalar
- Nəğd hesablaşmalar
- İnkasso hesablaşmalar
- Akkreditivlə hesablaşmalar
- Konsiqnasiya hesablaşmalar

**361.** Azərbaycanda xarici ticarətin maliyyələşdirilməsinin əsas mənbələrinə daxil deyildir:

- √ Borc ödəmələri
- Bank kreditləri
- Dövlət təminatlı qiymətli kağızlar
- Hüquqi və fiziki şəxslərin öz vəsaitləri
- Hökumət tərəfindən ayırmalar

**362.** Xarici ticarətlə əlaqədar Azərbaycan BVF-yə hər il hansı informasiyanı vermir?

- Tədiyyə balansı
- Ölkəyə gələn və ölkədən çıxan investisiyaların həcmi
- √ İdxalın əmtəə strukturu
- Qızılın ixracı və idxalı

- Ticarətin həcmi və istiqamətləri
- 363.** İnternet-elektron ticarətlə malın alınması üçün fiziki şəxs-alıcının mütləq nəyi olmalıdır?
- √ Plastik (kredit) kartı
  - Sürücülük vəsiqəsi
  - Qızılı
  - Pulu
  - Şəxsiyyət vəsiqəsi
- 364.** İEÖ-lərdə internet-elektron ticarətlə malın alıcıya çatdırılmasını hansı şirkətlər yerinə yetirirlər?
- √ Beynəlxalq çatdırma şirkətləri
  - Hava nəqliyyatı şirkətləri
  - Avtonəqliyyat şirkətləri
  - Nəqliyyat-ekspedisiya şirkətləri
  - Rabitə müəssisələri
- 365.** İEÖ-lərdə fiziki şəxslər – alıcılar haradan mal almağa daha çox üstünlük verirlər:
- Poçtla ticarətdən
  - Kolxoz bazarından
  - Yarmarkadan
  - Mağaza – marketdən
  - √ İnternet-elektron ticarətlə
- 366.** Azərbaycanda sahibkarlara güzəştli kreditlərin verilməsi ilə hansı təşkilat məşğuldur?
- √ Sahibkarlığa Kömək Milli Fondu
  - Maliyyə Nazirliyi
  - Özəl banklar
  - İqtisadi İnkişaf Nazirliyi
  - Mərkəzi Bank
- 367.** Dünya ölkələrində təbii resursların belə bir nəhəng yığım fondu yoxdur:
- İnvestisiya Fondu
  - Valyuta Agentliyi
  - Milli Rifah Fondu
  - Dövlət Neft Fondu
  - √ Gələcəyə İnam Fondu
- 368.** Azərbaycanda təbii resursların nəhəng yığım fondu hansıdır?
- Daimi fondu
  - Sosial-iqtisadi inkişaf fondu
  - Stabilləşdirmə fondu
  - Milli fondu
  - √ Dövlət Neft fondu
- 369.** Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2012-ci ildə büdcə gəlirləri nə qədər olmuşdur?
- √ 13,7 mlrd.manat
  - 8 mlrd.manat
  - 10 mlrd.manat
  - 5 mlrd.manat
  - 15 mlrd.manat
- 370.** Hər 1 avro investisiya qoymaqla 43 avro gəlir gətirəcək, dünyada 11-ci kosmos ölkəsi olan Azərbaycanın 1-ci telekommunikasiya peyki neçənci ildə kosmosa buraxılmışdır?

- √ 41313.0
- 40628.0
- 41170.0
- 41971.0
- 40408.0

**371.** Azərbaycanca neftdən sonra 2-ci gəlir gətirən prioritet sahə hansı hesab edilir?

- Reklam xidməti
- Turizm
- √ İnformasiya-kommunikasiya texnologiyaları
- Taxıl istehsalı
- Emal sənayesi

**372.** Azərbaycanda ixrac potensialının və xarici investisiya qoyuluşunun artırılması məqsədi ilə neçənci ildə, hansı fond yaradılmışdır?

- √ İxracın və investisiyaların təşviqi fondu, 2003
- Sahibkarlığa Kömək Milli Fondu, 2005
- Sosial Müdafiə Fondu, 2006
- Dövlət Neft Fondu, 2004
- Elmin inkişafı fondu, 2001

**373.** Neçənci il Azərbaycan Respublikasında “İnformasiya – Kommunikasiya texnologiyaları ili” elan edilmişdir:

- √ 2013.0
- 2005.0
- 2011.0
- 2000.0
- 2012.0

**374.** Azərbaycanın ÜTT-yə maksimum səmərəli şərtlərlə daxil olmasına aid deyildir:

- İnkişaf etməkdə olma ölkə statusu ilə daxil olmaq
- Antidempinq
- √ İxrac rüsumlarının artırılması
- Yerli sahibkarların mənafeyinin qorunması
- Kənd təsərrüfat məhsulları istehsalçılarına yüksək subsidiyaların verilməsi

**375.** Xarici ticarətin səmərəlilik göstəricilərinə aid edilmir:

- Kompleks səmərəlilik
- Valyuta səmərəliliyi
- √ Humanitar səmərəlilik
- Mütləq səmərəlilik
- Nisbi səmərəlilik

**376.** Xarici ticarət əlaqələrinin iqtisadi səmərəliliyinin yüksəldilməsinin əsas amili hansıdır?

- Gömrük sənədləşmələrinin sürətlə aparılması
- Nəqliyyat vasitələrinin daha tez boşaldılması
- √ Tərəfdaşların hər birinin mənfəətinin artması
- Malların xarab olmasının qarşısının alınması
- Alınmış malların dəyərinin daha tez ödənilməsi

**377.** Xarici ticarətin iqtisadi səmərəliliyinin əsas göstəricilərinə aid edilmir

- √ Vergilərin azaldılması
- Mal itkilərinin qarşısının alınması
- Xərclərin azaldılması

- Maksimum mənfəət
  - Maksimum gəlir
- 378.** 2013-cü ildə Azərbaycan Respublikası Prezidenti tərəfindən qarşıya qoyulan əsas strateji iqtisadi-ticarət vəzifələrinə aid deyildir
- √ Beynəlxalq yarımkaşaların keçirilməsi
  - İqtisadiyyatın şaxələndirilməsi
  - İdxaldan asılılığın azaldılması
  - İxrac potensialının artırılması
  - Sənaye potensialının gücləndirilməsi
- 379.** Azərbaycan Respublikasında xarici ticarətin sərbəstləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin fərmanı nə vaxt olmuşdur
- √ 5 aprel 1994-cü il
  - 23 iyun 1996-cı il
  - 13 may 1992-ci il
  - 11 sentyabr 1997-ci il
  - 22 noyabr 1993-cü il
- 380.** Azərbaycan Respublikasında xarici ticarətin səmərəliliyinin artırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin fərmanı nə vaxt olmuşdur?
- √ 10 yanvar 1994-cü ildə
  - 17 oktyabr 1996-cı ildə
  - 20 iyun 1995-ci ildə
  - 24 dekabr 1997-ci ildə
  - 30 aprel 1993-cü ildə
- 381.** Aşağıdakılardan hansı xarici kapitalın ölkəyə daxil olmasının tənzimlənməsi məqsədi ilə dövlət tərəfindən həyata keçirilən məhdudlaşdırıcı tədbirlərə aiddir
- √ Yer in təki və təbii sərvətlərin işlənməsinə xarici kapitalın buraxılmasına dövlət nəzarətinin tətbiqi
  - BXİ-dan gəlirlərin və mənfəətin baza ölkəsinə köçürülməsinə qoyulan məhdudlaşdırıcı tədbirlər
  - İEO və keçid iqtisadiyyatlı ölkələrin iqtisadiyyatına investisiya qoyan kiçik və orta şirkətlərin kreditləşdirilməsinə məhdudlaşdırıcı tədbirlər
  - xarici kapitalın ölkənin strateji əhəmiyyətli sektorlarına daxil olmasının qarşısının alınması
  - TMK-ların yerləşdiyi ölkə ərazisinə xarici filiallardan ixracın məhdudlaşdırılması üzrə tədbirlər
- 382.** Aşağıdakılardan hansı xarici kapitalın ölkəyə daxil olmasının tənzimlənməsi məqsədi ilə dövlət tərəfindən həyata keçirilən məhdudlaşdırıcı tədbirlərə aid deyil?
- √ xarici şirkətlərin gəlir səviyyəsinə qoyulan
  - birgə müəssisələrin yaradılmasına məhdudlaşdırıcı tədbirlər
  - xarici kapitalın daxil ola biləcəyi fəaliyyət sahələrinin müəyyən edilməsi
  - gəlir və kapitalın ölkədən çıxarılmasına müxtəlif məhdudlaşdırıcı tədbirlərin tətbiqi
  - malların idxalının əvəz olunması tələbləri
- 383.** Aşağıdakılardan hansı QTT-nə aid deyil ?
- √ konvension rüsumların tətbiqi
  - keyfiyyət nəzarətinin tətbiqi
  - qiymətlərin inzibati fiksə olunması
  - sürüşkən yığımların tətbiqi
  - xüsusi rüsumların tətbiqi
- 384.** Sərbəst dövriyyə üçün buraxılış zamanı:
- √ bütün rüsum və vergilər ödənilir, QTT
  - ödənilmiş rüsumlar geri qaytarılır
  - mallara ticarət siyasəti tədbirləri tətbiq edilmir
  - mallar müəyyən vaxtdan sonra ölkədən çıxarılır-nə əməl olunur

- rüsumlar ödənilmir

**385.** Mənşəyinə görə rüsumlar aşağıdakılara bölünür:

- √ avtonom, konvension, preferensial
- mövsümi, antidempinq, kompensasiya
- nominal, effektiv
- advalor, spesifik, qarışıq
- ixrac, idxal, tranzit

**386.** Kvotaların tətbiqində məqsəd.

- √ daxili bazarı müdafiə etməkdir
- ixracı stimullaşdırmaqdır
- istehlakçıların hüquqlarının müdafiəsidir
- ölkəyə malların gətirilməsini qadağan etməkdir
- idxalı stimullaşdırmaqdır

**387.** Xarakterinə görə rüsumlar aşağıdakılara bölünür:

- √ mövsümi, antidempinq, kompensasiya
- avtonom, konvension, preferensial
- advalor, spesifik, qarışıq
- nominal, effektiv
- ixrac, idxal, tranzit

**388.** Hesablama üsuluna görə rüsumlar aşağıdakılara bölünür

- √ advalor, spesifik, qarışıq
- mövsümi, antidempinq, kompensasiya
- avtonom, konvension, preferensial
- nominal, effektiv
- ixrac, idxal, tranzit

**389.** Antidempinq rüsumlarının tətbiqində məqsəd :

- √ istahsalçıların xarici rəqabətin zərərli
- ölkəyə ucuz malların idxalının stimullaşdırılmasıdır
- ölkənin ixrac potensialından effektiv istifadə olunmasının təmin edilməsidir
- ölkə istehlakçılarının zərərli məhsullardan qorunmasıdır
- ölkədən ixracın qarşısının alınmasıdır təsirindən müdafiə olunmasıdır

**390.** Vyana Konvensiyasına görə alıcı hansı halda lazımı keyfiyyətə malik malın göndərilmədiyi hal üçün itkilərin ödənilməsini tələb edə bilər?

- √ vaxtında satıcıya bu uyğunsuzluğun xarakteri haqda
- bu hal müqavilədə nəzərdə tutulubsa məlumat verərsə
- müvafiq orqanların iştirakı ilə uyğunsuzluq haqda akt tərtib edərsə
- malın qəbulu zamanı satıcının nümayəndəsi iştirak edərsə
- müqavilədə göstərilən müddət bitənə qədər uyğunsuzluğu aşkar edərsə

**391.** Gömrük baxışının həyata keçirilməsi üsullarına aid deyil:

- √ malın XİF ƏN görə kodunun müəyyən edilməsi
- qablaşdırmaların açılması ilə yoxlama malların sayılması
- malların keyfiyyətinin qiymətləndirilməsi
- bütün cavablar düzdür
- malın adının müəyyən edilməsi

**392.** ÜTT-nin tərkibindəki sazişlərə aid deyil:

- √ QAPTS
- QATS
- TRİMS
- QATT
- TRİPS

**393.** Xarici gəmilərdə gömrük nəzarətinin həyata keçirilməsi üsullarına aid deyil:

- √ gəmi ekipajının şəxsi müayinəsi
- gəmidə daşınan malların sənədlərinin yoxlanması
- gəminin yaşayış və qeyri – yaşayış yerlərinin, yüklərin müayinəsi
- gəmi əmlakına , ehtiyatlara baxış
- gəmi sənədlərinin yoxlanması

**394.** Hansı bazis şərtinə görə satıcı malı seçdiyi daşıyıcıya təhvil verir , daşıma və sığorta xərclərini ödəyir?

- √ CİF
- FCA
- CFR
- CPT
- FOB

**395.** Hansı bazis şərtinə görə malın gəminin yanında körpüyə yığılması ilə satıcının öhdəlikləri bitir?

- √ FAS
- FOB
- CPT
- CİP
- FCA

**396.** Hansı bazis şərtinə görə satıcı malın təyinat limanına gətirilməsi və fraxt xərclərini ödəyir?

- √ CFR
- CPT
- FAS
- DAT
- CİF

**397.** Hansı bazis şərtinə görə satıcı malı təyinat məntəqəsində idxal rüsumlarını ödəməklə alıcıya təhvil verir.

- CPT
- CFR
- DAP
- √ DDP
- DAT

**398.** Hansı bazis şərtinə görə satıcı malı təyinat məntəqəsinə çatdıraraq idxal rüsumlarını ödəmədən alıcıya təhvil verir.

- √ DAP
- DDP
- CİF
- CPT
- FOB

**399.** Gömrük sənədlərinə aid deyil

- √ malın mənşə sertifikatı
- gömrük dəyər bəyannaməsi
- gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssisin ixtisas sertifikatı

- müvəqqəti saxlanma anbarının təsis lisenziyası
- Gömrük yük bəyannaməsi

**400.** Gömrük orqanlarının təşkilati idarəedici tədbirlərinə aiddir

- ✓ mallar və nəqliyyat vasitələrinin gömrük nəzarətinin yeri və vaxtının müəyyən olunması
- yığılmasının təmin edilməsi mallar və nəqliyyat vasitələrinin yoxlanması
- gömrük məqsədləri üçün lazım olan məlumatların və sənədlərin yoxlanması
- bəyannaməçi tərəfindən malın gömrük dəyərinin müəyyən edilməsi metodunun düzgün seçilməsinin yoxlanması
- gömrük rüsumları, vergilər və digər gömrük ödənişlərinin vaxtında və tam həcmdə

**401.** Gömrük orqanlarının təşkilati idarəedici tədbirlərinə aid deyil

- ✓ gömrük statistikasına və xüsusi gömrük statistikasının aparılması
- gömrük nəzarəti altında çatdırılmalı olan mallar üzərinə eyniləşdirmə vasitələrinin
- qoyulması gömrük nəzarətinin texnoloji sxeminin işlənməsi
- valyuta nəzarəti subyektlərinə alınmış nəticələr haqda məlumat verilməsi
- malların çatdırılma marşrutu və müddətlərinin müəyyən olunması

**402.** Gömrük nəzarətinin vəzifələrinə aiddir:

- ✓ qaçaqmalçılıq, gömrük qaydalarının və valyuta qanunvericiliyinin pozulmasına qarşı mübarizə aparılması
- xarici dövlətlərin ölkəyə qarşı ayrıseçkilik həyata keçirməsinə yol verilməməsi
- ölkə ixracçılarına ixracın həcmində artırılmasında yardım göstərilməsi
- daxili bazarda xarici ixracçıların haqsız rəqabətinin qarşısının alınması
- xarici malların ölkənin gömrük ərazisinə daxil olmasının qarşısının alınması

**403.** Gömrük nəzarətinin vəzifələrinə aid deyil:

- ✓ daxili bazarın xarici rəqabətə zərərli təsirindən müdafiə olunmasının təmin edilməsi
- gömrük rüsumları, vergilər və digər gömrük ödənişlərinin vaxtında və tam
- gömrük statistikasına və xüsusi gömrük statistikasının aparılması üçün şərait
- gömrük orqanlarının kompetensiyası daxilində valyuta nəzarətinin həyata
- xarici ticarət dövryyəsinin sürətlənməsi üçün şərait yaradılması

**404.** Gömrük nəzarətinin formalarına aid deyil

- ✓ malların ekspertizasının həyata keçirilməsi
- şəxsi yoxlama
- şəxslərin sorğu sual edilməsi
- keşik çəkmə və gömrük müşahidəsinin aparılması
- mallar və nəqliyyat vasitələrinin yoxlanması

**405.** Gömrük nəzarətinin əhatə etdiyi malların hərəkəti mərhələlərinə aid deyil:

- ✓ malların markalanması
- malların daşınması
- malların qablaşdırılması
- malların yüklənilib, boşaldılması
- malların istehsalı

**406.** Gömrük nəzarəti üçün zəruri sənədlərə aid deyil:

- ✓ ödəniş sənədləri
- hesab faktura
- gömrük dəyəri bəyannaməsi
- idxal lisenziyası
- ötürmə cədvəli

**407.** Gömrük işində risklərin idarə olunmasının məqsədlərinə aid deyil gömrük

- √ əməkdaşlarının fəaliyyəti zamanı risklərin
- sahəsində hüquqpozumaların aşkar olunması imkanlarının artırılması
- gömrük qanunvericiliyinə riayət edən şəxslərə məxsus mallar və nəqliyyat
- vasitələrinin gömrük sərhəddindən keçirilməsinə əlverişli yaradılması
- gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi zamanı diqqətin yüksək riskli sahələrə yönəldilməsi gömrük orqanlarının sərəncamındakı vasitələrin səmərəli istifadə olunması səviyyəsinin aşağı salınması gömrük işi

**408.** Gömrük baxışının növlərinə aid deyil:

- √ şəxsin üstündə gizlətdiyi əşyaları aşkar etmək məqsədi
- gizli saxlanma yerlərinin, qaçaqmalların aşkar edilməsi məqsədi ilə müayinə
- yük yerlərində malların miqdarının müəyyən olunması ilə müayinə
- malın xarakterinin nümunələr götürülməsi ilə müəyyən edilməsi vasitəsi ilə müayinə ilə müayinə
- yük yerlərində malların miqdarının müəyyən olunması ilə müayinə

**409.** Gömrük baxışının məzmununa aid deyil:

- √ daxili bazarın xarici malların zərərli təsirdən qorunması
- uyğunluğunun yoxlanması üzrə fəaliyyət
- malların gizli keçirilməsinin qarşısının alınması üzrə fəaliyyət üzrə fəaliyyət
- malların xarakterinin müəyyən edilməsi üzrə fəaliyyət
- malların gömrük sərhəddindən keçirilməsinin qanunvericiliyin tələblərinə yoxlanması üzrə fəaliyyət malların sənədlərdəki məlumatlara

**410.** Gəmilərdə gömrük nəzarətinə təqdim olunan sənədlərə aiddir:

- ötürmə cədvəlləri
- hesab – faktura
- √ yük bəyannaməsi
- yol cədvəlləri
- baqaj qəbzləri

**411.** Gəmilərdə gömrük nəzarətinə təqdim olunan sənədlərə aid deyil:

- √ yük gömrük bəyannaməsi
- gəmi ehtiyatları haqda bəyannamə
- tərkibində narkotik olan preparatların siyahısı
- valyuta və valyuta sərəvətləri haqda arayış
- ümumi ( baş) bəyannamə

**412.** Dəmir yol nəqliyyatında gömrük nəzarətinin həyata keçirildiyi yerlərə aid deyil:

- √ dəmir yol depolarında
- bilavasitə sərhəd yaxınlığında yerləşən nəzarət məntəqələrində
- dövlət sərhəddi ilə sərhəd dəmir yol stansiyaları arasındakı keçiddə
- gömrük anbarı və ya müvəqqəti saxlama anbarı statusuna malik dəmir yol hissələrində
- sərhəd dəmir yol stansiyalarında

**413.** Bu əməliyyat gömrük rəsmiləşdirilməsinin ikinci mərhələsində həyata keçirilmir:

- √ bəyannamənin doldurulmasının qaydalara uyğunluğunun
- malın miqdarı haqda məlumatların düzgünlüyünün yoxlanması
- malın mənşə ölkəsini təsdiq edən sənədlərin düzgünlüyünün yoxlanması
- qeyri tarif tədbirlərinə əməl olunmasını təsdiq edən sənəd və məlumatların yoxlanması
- malın XİF ƏN –na uyğun olaraq təsnifatının düzgünlüyünün yoxlanması

**414.** Beynəlxalq ticarətin ÜTT tərəfindən müəyyən edilmiş əsas prinsiplərinə aiddir:

- √ ticarət mübahisələrinin yalnız danışıqlar yolu ilə həll edilməsi
- inkişaf etməkdə olan ölkələrin mallarına preferensial rejimin tətbiqi



- ixrac subsidiyalarının səviyyəsinin tədricən aşağı salınması
- ticarət müqavilələrinin təfsirinin qarşılıqlı razılıq əsasında həyata keçirilməsi
- xarici ticarətdə qarşılıqlı güzəştlərin tətbiqi

**415.** Beynəlxalq ticarətin ÜTT tərəfindən müəyyən edilmiş əsas prinsiplərinə aid deyil:

- √ ticarətdə inkişaf etməkdə olan ölkələrə güzəştlərin
- xarici ticarətin tənzimlənməsində tarif metodlarına üstünlük verilməsi
- qeyri tarif tənzimləmə tədbirlərindən imtina edilməsi
- ticarət siyasətinin şəffaflığının təmin edilməsi
- ticarətdə ayrı seçkiliyə yol verilməməsi tətbiq olunması

**416.** Bazar mexanizmi əsasında valyuta məzənnəsinin müəyyən edilməsi necə adlanır:

- √ Valyuta kotirovkası
- Dönərli valyuta
- Faiz stavkası
- Fişer effekti
- Qapalı valyuta

**417.** Ölkənin pul vahidinin dəyərinin digər ölkənin valyuta vahidində ifadə edilmiş qiymətinə nə deyilir:

- √ Valyuta məzənnəsi
- Valyuta axını
- Valyuta böhranı
- Valyuta siyasəti
- Valyuta mübadiləsi

**418.** Dünyanın neçə ölkəsinin valyutası dönərli valyuta hesab edilir:

- 92.0
- 32.0
- 62.0
- 82.0
- √ 132.0

**419.** Dempinqin əsas növlərinə aid edilmir:

- √ Mənfəət dempinqi
- Planlaşdırılan dempinq
- Mövsümi dempinq
- Qarşılıqlı dempinq
- Epizodik dempinq

**420.** İxrac mallarının normal qiymətdən aşağı qiymətə satılmasına nə deyilir:

- √ Dempinq
- Antidempinq
- Balanslaşdırma
- Sertifikatlaşdırma
- Ticarət müharibələri

**421.** Xarici iqtisadi fəaliyyət lisenziyasının əsas növlərinə aid deyil:

- √ Daimi lisenziya
- Baş lisenziya
- Qlobal lisenziya
- Avtomatik lisenziya
- Birdəfəlik lisenziya

422. Xarici iqtisadi fəaliyyətə dövlət orqanları tərəfindən verilən icazə necə adlanır:

- ✓ Lisenziya
- Lizinq
- Subsidiya
- Françayzinq
- Patent

423. Kvotalaşdırmanın əhatə dairəsinə görə əsas növləri hansılardır:

- Fərdi və ixrac kvotası
- ✓ Qlobal və fərdi kvota
- Qlobal və ixrac kvotası
- Qlobal və idxal kvotası
- Fərdi və idxal kvotası

424. Kvotalaşdırmanın istiqamətinə görə əsas növləri hansılardır:

- ✓ İdxal kvotası və qlobal kvota
- İdxal kvotası və ixrac kvotası
- İxrac kvotası və tranzit kvotası
- İxrac kvotası və fərdi kvota
- İdxal kvotası və tranzit kvotası

425. İdxal-ixrac əməliyyatlarının miqdar məhdudiyyətinə nə deyilir:

- ✓ Kvotalaşdırma
- Dempinq
- Kreditləşdirmə
- Ticarət rejimi
- Lisenziyalaşdırma

426. Xarici ticarətdə proteksionizmin əsas növlərinə aid deyildir:

- ✓ Güzəştli proteksionizm
- Sahə proteksionizmi
- Kollektiv proteksionizm
- Gizli proteksionizm
- Selektiv proteksionizm

427. Xarici ticarət siyasətinin əsas formaları hansılardır:

- ✓ Azad ticarət (liberalizm) və proteksionizm
- Azad ticarət və subsidiyalaşdırma
- Proteksionizm və embarqo
- Proteksionizm və lisenziyalaşdırma
- Azad ticarət və kvotalaşdırma

428. Azərbaycan Respublikasının milli valyutası olan Azərbaycan manatı neçənci ildə tədavülə buraxılmışdır:

- ✓ 1992.0
- 1990.0
- 1991.0
- 1993.0
- 1995.0

429. İxrac əməliyyatlarında malların qiyməti hansı qiymətlərlə hesablanır:

- ✓ FOB və ya DAF qiyməti
- DES qiyməti

- FSA qiyməti
- EXW qiyməti
- SİP qiyməti

430. İdxal əməliyyatlarında malların qiyməti hansı qiymətlərlə hesablanır:

- √ SİF qiyməti
- DAF qiyməti
- FAS qiyməti
- DES qiyməti
- FOB qiyməti

431. Azərbaycan Respublikası ərazisindən ixrac edilən malların müqabilində valyuta vəsaitlərinin ödənilməsinə nəzarət barədə təlimat” nə vaxt qəbul edilmişdir:

- √ 17 sentyabr 1998-ci il
- 17 sentyabr 1997-ci il
- 17 sentyabr 1999-cu il
- 17 sentyabr 1996-cı il
- 17 sentyabr 1988-ci il

432. Beynəlxalq ticarət-iqtisadi əlaqələrində müəyyən iqtisadi azadlığı ilə fərqlənən ilk ərazilər– “porto franko”lar nə vaxt və harada yaranmışdır

- √ 1595, Genuya (İtaliya), Azad Liman
- 1795, Afina, Azad Ticarət Zonası
- 1495, Amsterdam, Azad Sənaye Zonası
- 1895, Odessa, Azad Vergi Zonası
- 1695, Marsel, Azad Gəmi

433. Hazırda dünyada xarici kapitalın və xarici ticarətin mühərriki rolunu hansı ərazilər oynayır:

- √ AİZ-lər
- ATZ-lər
- TMK-lər
- AGZ-lər
- BİT-lər

434. SSRİ Nazirlər Soveti yanında Dövlət Gömrük Nəzarəti Baş İdarəsinin əmri ilə Bakı Gömrükxanası əsasında Azərbaycan Respublikası Gömrükxanası nə vaxt yaradılmışdır

- √ 27 yanvar 1989-cu ildə
- 20 yanvar 1990-cı ildə
- 20 yanvar 1991-ci ildə
- 20 yanvar 1992-ci ildə
- 27 yanvar 1979-cu ildə

435. Azərbaycanda ilk gömrük-Bakı gömrüyü Rusiya imperiyası Senatının qərarı ilə Həştərxan Gömrük dairəsinin tərkibində nə vaxt yaradılmışdır

- √ 1807-ci ildə
- 1917-ci ildə
- 1817-ci ildə
- 1927-ci ildə
- 1907-ci ildə

436. İNKOTERMS-ə görə malın təyinat məntəqəsinə çatdırılmasına qədər bütün risk və xərclərin satıcının üzərinə düşdüyünü bildirən şərtlər qrupu (kateqoriyası) hansıdır:

- “A” qrupu
- “E” qrupu

- “C” qrupu
- “F” qrupu
- √ “D” qrupu

437. İNKOTERMS-ə görə satıcının malı yükləyib yola salması və daşınma müddətində baş verə bilən hadisə və proseslərin alıcının üzərinə düşməsinə bildirən şərtlər qrupu (kateqoriyası) hansıdır:

- √ “C” qrupu
- “F” qrupu
- “E” qrupu
- “A” qrupu
- “D” qrupu

438. İNKOTERMS-ə görə satıcının malı alıcının təyin etdiyi daşıyıcının sərəncamına verməsini bildirən şərtlər qrupu (kateqoriyası) hansıdır:

- √ “E” qrupu
- “D” qrupu
- “F” qrupu
- “C” qrupu
- “A” qrupu

439. İNKOTERMS-ə görə alıcının göndərilməyə hazır olan malı satıcının anbarında (frankozavod) qəbul etməsini bildirən şərt qrupu (kateqoriyası) hansıdır

- √ “E” qrupu (EXW)
- “D” qrupu
- “A” qrupu
- “F” qrupu
- “C” qrupu

440. A.Smit, D.Rikardo və P.Samuelsonun ideya və fikirlərinin üst-üstə düşdüyü xarici ticarət nəzəriyyəsi hansıdır:

- √ Azad və ya daha azad ticarət nəzəriyyəsi
- Mütəlak üstünlüklər nəzəriyyəsi
- Açıq qapı nəzəriyyəsi
- Maslounun “tələbatlar piramidası”
- Müqayisəli üstünlüklər nəzəriyyəsi

441. Müəyyən dövr ərzində idxalın və ixracın daha səmərəli təmin edilməsi üçün ölkədə tətbiq edilən tədbirlər kompleksinə nə deyilir:

- √ Xarici ticarət rejimi
- Xarici ticarət əməliyyatları
- İdxal kvotası
- Xarici ticarət dövrüyyəsi
- İxrac kvotası

442. Azərbaycan Respublikası DTT-yə (WTO) üzv olmaq üçün nə vaxt müraciət etmişdir:

- √ 23 iyun 1997-ci ildə
- 23 iyun 1998-ci ildə
- 23 iyun 1999-cu ildə
- 23 iyun 1996-cı ildə
- 23 iyun 1995-ci ildə

443. Dünya ölkələri arasında ticarət münasibətlərini mümkün qədər asanlaşdırmaq, liberallaşdırmaq və beynəlxalq ticarət məkanında şəffaflığı təmin etmək missiyası hansı beynəlxalq təşkilat qarşısında qoyulmuşdur

- √ DTT (WTO)
- YUNİDO
- BVF

- YUNSI TRAL
- YUNKTAD

444. DTT-nin (WTO) illik büdcəsi nə qədərdir

- √ 169 milyon isveçrə frankı (130 milyon ABŞ dolları)
- 188 milyon isveçrə frankı (150 milyon ABŞ dolları)
- 178 milyon isveçrə frankı (140 milyon ABŞ dolları)
- 158 milyon isveçrə frankı (120 milyon ABŞ dolları)
- 149 milyon isveçrə frankı (110 milyon ABŞ dolları)

445. DTT-nin (WTO) işçi dilləri hansılardır:

- √ İngilis, fransız, ispan
- İngilis, alman, çin
- İngilis, fransız, alman
- İngilis, italyan, türk
- İngilis, alman, ərəb

446. Azərbaycan Respublikasında ixrac əməliyyatlarına aid edilmir:

- √ Sərhədyanı ticarət
- Təkrar ixrac (reeksport) əməliyyatları
- Konsiqnasiya yolu ilə ixrac əməliyyatları
- Müvəqqəti ixrac əməliyyatları
- Kreditə ixrac əməliyyatları

447. Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olan xarici mənşəli malların yenidən işlənmədən digər xarici ölkələrə ixrac əməliyyatlarına nə deyilir:

- √ Təkrar ixrac (reeksport) əməliyyatları
- Tranzit əməliyyatları
- Yükləmə-boşaltma əməliyyatları
- İdxal əməliyyatları
- İxrac əməliyyatları

448. Müasir dövrdə ən çox yayılmış kontrabanda mallarına aid deyil

- √ Ətriyyat malları
- Zərgərlik məmulatları
- Narkotik maddələr
- İncəsənət əsərləri və antikvariat
- Xarici valyuta

449. İdxalı və ixracı qanunla qadağan edilmiş malların dövlət sərhədindən gizli keçirilməsinə deyilir:

- √ kontrabanda
- Antidempinq
- əks kəşfiyyat
- reeksport
- Kəşfiyyat

450. Hərəkət istiqamətindən asılı olaraq mallar neçə və hansı qruplara bölünürlər:

- √ 3 qrup, ixrac, idxal və tranzit mallar
- 1 qrup, hava nəqliyyatı malları
- 2 qrup, hava və dəniz nəqliyyatı malları
- 4 qrup, kombinə edilmiş mallar
- 2 qrup, ixrac və idxal malları

451. Xarici ticarət əməliyyatlarında və onun gömrük statistikasında malların miqdarı hesabı hansı çəki üzrə aparılır:
- √ Netto çəkisi ilə
  - Nəqliyyat vasitəsi ilə birlikdə çəkisi ilə
  - Çəkisizlik şəraitində
  - Brutto çəkisi ilə
  - Gözəyarı çəki ilə
452. Xarici ticarətin gömrük statistikasının əsas məlumat mənbəyi hansı sənəddir:
- √ Yükləmə Gömrük Bəyannaməsi
  - Mənşə sertifikatı
  - Konosament
  - Invoys
  - Kontrakt
453. Azərbaycan Respublikası xarici iqtisadi fəaliyyətinin gömrük statistikasına hansı əsas qanunvericilik aktına uyğun aparılır:
- √ Azərbaycan Respublikası Gömrük Məcəlləsi
  - Valyuta tənzimi haqqında qanun
  - Alqı-satqı müqavilələri haqqında Vyana Konvensiyası
  - Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə
  - Gömrük tarifi haqqında qanun
454. Dünya bazarında neftin qiymətinin aşağı düşməsinin əsas səbəblərinə daxil edilmir:
- √ Hasilatın azaldılması
  - Neftə tələbatın aşağı düşməsi
  - Siyasi sabitliyin pozulması
  - Atom enerjisindən istifadənin artması
  - Hasilatın artırılması
455. Hazırda Avropa iqtisadiyyatının mühərriki hansı ölkə hesab edilir:
- √ Almaniya
  - İtaliya
  - İspaniya
  - Fransa
  - Böyük Britaniya
456. Gömrük sərhəddindən keçirilən qeyri-kommersiya mallarına daxil deyildir:
- √ Tikinti-texnikası malları
  - Diplomatik korpusun istifadəsi üçün mallar
  - Beynəlxalq sərgilərdə nümayiş etdirilən mallar
  - Nizamnamə öhdəliyinə görə ticarətlə əlaqədar olmayan mallar
  - Vətəndaşların şəxsi istifadəsi üçün mallar
457. Xarici ticarət dövriyyəsinə daxil edilməyən mallar qrupu hansıdır:
- √ qeyri-kommersiya malları
  - qeyri-ərzaq malları
  - texniki təyinatlı mallar
  - neft və neft məhsulları
  - ərzaq malları
458. Təhlükəli yüklərin beynəlxalq daşınmaları şərtlərini rəqləmləşdirən əsas sənəd hansıdır, harada, nə vaxt qəbul edilmişdir
- √ Təhlükəli yüklərin beynəlxalq daşınmaları haqqında Avropa Sazişi”, Cenevrə, 1957
  - Təhlükəli Yüklərin Sığortalınması Sazişi, Vaşinqton, 1937

- Təhlükəli Yüklərin Saxlanılması Konvensiyası, Bern, 1967
- Beynəlxalq Nəqliyyat Konvensiyası, Roma, 1977
- Beynəlxalq yük konvensiyası, Vyana, 1947

**459.** BMT-nin tərtib etdiyi “Narıncı kitab”ın tələblər toplusunda xarici ticarət əlaqələrində təhlükəli yüklər (mallar) neçə sinifə bölünür:

- √ IX sinifə
- VIII sinifə
- II sinifə
- IV sinifə
- V sinifə

**460.** XTƏ-də təhlükəli yüklərin təhlükəsiz daşınmasına nəzarət məqsədilə hansı tələblər toplusu tərtib edilmişdir

- √ BMT-nin İqtisadi və Sosial Şurasının tərtib etdiyi “Narıncı Kitab”
- Qara siyahı
- Qırmızı kitab
- Zəhərli maddələr toplusu
- Partlayıcı maddələr toplusu

**461.** MDB ölkələri üzrə Azərbaycanda hansı əmtəə nomenklaturu neçənci ildən tətbiq edilir

- √ MDB XİF-in Əmtəə (mal) Nomenklaturu, 1999
- QDİƏT XİF-in Əmtəə Nomenklaturu, 1997
- MDB Gömrük İttifaqının Əmtəə Nomenklaturu, 2000
- İƏT XİF-in Əmtəə Nomenklaturu, 1994
- Aİ XİF-in Əmtəə Nomenklaturu, 1995

**462.** Malların (əmtəələrin) mənşə əlaməti və emal dərəcəsi üzrə bölmə, qrup və yarımqruplardan ibarət olan sistemləşdirilmiş siyahı toplusu necə adlanır:

- √ Xarici İqtisadi Fəaliyyətin Əmtəə Nomenklaturası (XİFƏN)
- Tarif dərəcələri
- Ticarət balansı
- Dövlət Standartları
- Preysturant

**463.** Azərbaycanın xarici ticarət əlaqələrində daha çox istinad edilən və Harmonikləşdirilmiş Sistem Nomenklaturası (HSN) əsasında hansı milli mal nomenklaturası hazırlanmış və hazırda qüvvədədir:

- √ Azərbaycan Respublikasının Xarici İqtisadi Fəaliyyətinin Əmtəə Nomenklaturası (AzXİFƏN)
- Azərbaycan Respublikasının Mülki Məcəlləsi
- Ştrixli EAN kodu
- AİB-in Xarici Ticarət üzrə Mal Nomenklaturası
- Dövlət Standartları

**464.** “Brüssel Gömrük Nomenklaturası” və “Beynəlxalq Standart Ticarət Təsnifatı Nomenklaturası” bazaları əsasında yaradılmış “Malların təsviri və kodlaşdırılmasının harmonikləşdirilmiş system nomenklaturası(HSN) harada imzalanmış” və nə vaxt qüvvəyə minmişdir:

- Roma, 1985
- Vyana, 1983
- Bern, 1991
- √ Brüssel, 1988
- Cenevrə, 1990

**465.** Ümumdünya Gömrük Təşkilatının hazırladığı “Brüssel Gömrük Nomenklaturası” və BMTnin hazırladığı “Beynəlxalq Standart Ticarət Təsnifatı Nomenklaturu” (BSTTN) nə vaxt qəbul edilmişdir:

- √ 1950-ci il
- 1947-ci il
- 1951-ci il

- 1961-ci il
- 1945-ci il

**466.** Ölkənin ixracı və idxalının əmtəə quruluşu (strukturu) hansı sənədə əsasən qruplaşdırılır:

- ✓ Beynəlxalq Standart Ticarət Təsnifatı (BSTT)
- Xarici iqtisadi fəaliyyətin əmtəə nomenklaturu
- Ticarət və Tariflər üzrə Baş Saziş
- Alqı-satqı müqavilələri üzrə Vyana Konvensiyası
- Beynəlxalq yük bəyannaməsi

**467.** Xarici ticarət balansında ixracla idxalın fərqi əks etdirən iqtisadi anlayış necə adlanır:

- ✓ Saldo
- Balans
- Rüşum
- Tarif
- Kvota

**468.** Ölkənin milli iqtisadi subyektlərinin xarici ölkələrin milli iqtisadi subyektləri arasında formalaşdırdığı qarşılıqlı əlaqələr sisteminə nə deyilir:

- ✓ Xarici iqtisadi əlaqələr
- Nəqliyyat əlaqələri
- Hərbi əlaqələr
- Rabitə əlaqələri
- Diplomatik əlaqələr

**469.** Ölkənin xarici iqtisadi fəaliyyətinin nəticələrini əks etdirən cədvəl necə adlanır:

- ✓ Tədiyyə balansı
- Hesablaşma hesabı
- Vurma cədvəli
- Ticarət balansı
- Tarif cədvəli

**470.** Dünya praktikasında ilk dəfə olaraq açıq dənizdə estakada üzərində neft buruqları tikməklə neft çıxarılmasına nə vaxt, harada başlanılmış və dəniz üzərində hansı şəhərsalınmışdır:

- ✓ 1948-Azərbaycan, Bakı, Xəzər dənizi, Neft daşları
- 1978-Səudiyyə Ərəbistanı, Qırmızı dəniz
- 1968-Liviya, Aralıq dənizi
- 1938-Ukrayna, Qara dəniz
- 1958- Rusiya, Oxot

**471.** Bütün dünyada neftin sənaye üsulu ilə çıxarılmasına nə vaxt və harada başlanılmışdır:

- ✓ 14 iyul 1848-Azərbaycan, Bakı, Bibiheybət
- 24 may 1828- Norveç, dənizdə
- 18 aprel 1858-İran, Fars körfəzi
- 15 oktyabr 1878-Rusiya, Tümen
- 14 iyun 1838- ABŞ, Pensilvaniya

**472.** 1901-ci ildə dünyada hasil edilən neftin (11 milyon ton) yarımından çoxu, Rusiyadan hasil edilən neftin 95 faizi harada çıxarılmışdır:

- ✓ Bakıda
- Pensilvaniyada
- Manqışlaqda
- Ufada
- Tüməndə



473. Tarixi sənədlər sübut edir ki, dünyada ilk dəfə neft nə vaxt, harada çıxarılmış və qonşu ölkələrə aparılmışdır:

- √ VIII əsrdə Azərbaycanın Bakı şəhərində
- IX əsrdə Amerikada
- X əsrdə Rusiyada
- VI əsrdə Misirdə
- VII əsrdə Ərəbistanda

474. 1875-ci ildə Azərbaycanda-Bakıda fəaliyyətə başlayan ilk xarici kompaniya hansı şirkət olmuşdur:

- √ Nobel qardaşları şirkəti (neft zavodu)
- Simens şirkəti
- Britiş Petroleum
- Sabançı Holding
- Koç Holding

475. İslam dünyasında birinci demokratik dövlət olan Azərbaycan Demokratik Respublikası nə vaxt yaranmışdır:

- √ 28 may 1918-ci ildə
- 17 oktyabr 1917-ci ildə
- 28 aprel 1920-ci ildə
- 18 fevral 1919-cu ildə
- 7 noyabr 1917-ci ildə

476. Dünyada ən yüksək keyfiyyətli zəfəran harada becərilir:

- √ Azərbaycanda – Abşeron
- İranda Kırman
- Türkiyədə Antalya
- Hindistanda Kəşmir
- Özbəkistanda Fərqanə

477. Planetimizdə olan 12 iqlim qurşağından neçəsi Azərbaycanda mövcuddur:

- 7-si
- 12-si
- √ 9-u
- 11-i
- 5-i

478. Azərbaycanın Şərqdən Xəzər dənizi ilə sahil sərhəddinin (xəttinin) uzunluğu nə qədərdir:

- √ 825 km
- 1060 km
- 740 km
- 680 km
- 970 km

479. Azərbaycanın dövlət sərhədlərinin ümumi uzunluğu nə qədərdir:

- √ 3472 km
- 6782 km
- 2960 km
- 4816 km
- 5347 km

480. Bizim eradan əvvəl III əsrdə dünyada ilk daş duz mədəni harada olmuşdur:

- √ Naxçıvanda Duzdağ

- Saxara duz dağı
- Kazbek Gümüş dağı
- Elbrus qar dağı
- Uralda qızıldağ

481. Xəzər dənizi dünya dənizləri (gölləri) arasında hansı əsas 3 məhsulu ilə tanınır:

- √ Neft, osetrina, qara kürü
- Osetrina, fındıq, qaz
- Qaz, banan, dəmir
- Qaz, qızıl, pomidor
- Neft, mineral su, qoz

482. Xəzər dənizinin ərazisi neçə və hansı müstəqil dövlət arasında bölünmüşdür:

- √ 5 dövlət: Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan, İran
- 6 dövlət: Azərbaycan, Rusiya, İran, İraq, Suriya, Türkmənistan
- 3 dövlət: Azərbaycan, Türkmənistan, Rusiya
- 2 dövlət: Azərbaycan, Rusiya
- 4 dövlət: Azərbaycan, Rusiya, Gürcüstan, İran

483. Qədim dövrlərdə zərb edilmiş metal pulların öyrənilməsi ilə hansı elm sahəsi məşğul olur:

- √ Numizmatika
- Etnoqrafiya
- Sənətşünaslıq
- Tarixşünaslıq
- Arxeologiya

484. Bizim eradan əvvəl IV-III əsrlərdə qədim Azərbaycan dövləti olan Atropatenada hansı pullar buraxılmışdır:

- √ Mis, gümüş və qızıl sikkələr
- Kağız pul
- Çek
- Veksel
- Dəmir sikkə

485. Bakı beynəlxalq dəniz ticarət limanı nə vaxt istifadəyə verilmişdir:

- √ 2014.0
- 2009.0
- 2012.0
- 2013.0
- 2008.0

486. Xəzər ətrafı ölkələrdə ən böyük dəniz ticarət limanı hansıdır:

- √ Bakı beynəlxalq dəniz ticarət limanı
- Ənzəli dəniz ticarət limanı
- Aktau dəniz ticarət limanı
- Maxaçqala dəniz ticarət limanı
- Həştərxan dəniz ticarət limanı

487. Cənub qaz kəməri hansı ölkələrin ərazisindən keçəcəkdir:

- √ Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan-Yunanıstan-Monteneqro-Albaniya-İtaliya
- Azərbaycan-İran-Əfqanıstan-Pakistan-Çin
- Azərbaycan-Gürcüstan-Türkiyə-Yunanıstan-Almaniya
- Azərbaycan-Gürcüstan-Ukrayna-Polşa-İspaniya
- Azərbaycan-İran-İraq-İordaniya-İsrail

**488.** Cənub qaz dəhlizinin təmali nə vaxt qoyulmuşdur:

- √ 20 sentyabr 2014-cü ildə
- 10 iyun 2013-cü ildə
- 18 dekabr 2011-ci ildə
- 27 noyabr 2010-cu ildə
- 10 yanvar 2012-ci ildə

**489.** Müxtəlif ölkələrin xarici ticarətinin məcmusuna nə deyilir:

- √ Beynəlxalq ticarət
- Kolxoz ticarəti
- Kooperativ ticarəti
- Dövlət ticarəti
- Xarici ticarət

**490.** Hər hansı bir ölkənin digər ölkələrlə ticarətinə nə deyilir:

- Kooperativ ticarət
- √ Xarici ticarət
- Beynəlxalq ticarət
- Dövlət ticarəti
- Kolxoz ticarəti

**491.** 1966-cı ildə BMT Baş Assambleyası tərəfindən beynəlxalq ticarət sahəsində hansı komissiya yaradılmışdır:

- √ Beynəlxalq ticarət hüququ üzrə BMT Komissiyası (YUNSIŞTRAL)
- TMK üzrə Komissiya
- Narkotik vasitələr üzrə Komissiya
- Avropa iqtisadi komissiyası
- Hökumətlərarası Komissiya

**492.** Xarici ticarət əlaqələrində baş verə biləcək münaqişələrin həlli yolları kontraktların hansı bölməsində nəzərdə tutulur:

- √ Arbitraj
- Verilmə şərtləri
- Hesablaşma
- Predmeti
- İddialar

**493.** Azərbaycanın xarici ticarət siyasətinin ən son və yeni prioritet istiqaməti hansıdır:

- √ Hərbi təyinatlı məhsul istehsalının və ixracının artırılması
- Xam neft ixracının artırılması
- Xidmət sferasının genişləndirilməsi
- Xarici ticarət reklamının genişləndirilməsi
- Transit daşımalarının artırılması

**494.** “Mədəni sərəvətlərin idxalı, ixracı və Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçirilməsi Qaydası” Azərbaycan Respublikası Nazirlər Kabinetinin hansı tarixli qərarı ilə təsdiq edilmişdir:

- √ 29 avqust 2014-cü il, №294
- 17 iyun 2012-ci il, №296
- 15 may 2011-ci il, №297
- 12 aprel 2010-cu il, №291
- 19 iyul 2013-cü il, №295

**495.** 30 iyul 2013-cü il, №67

√ 27 sentyabr 2010-cu il, №193

496. “Sərgi, qastrol səfərləri, bərpa işləri, təqdimat, beynəlxalq mədəniyyət tədbirlərinin keçirilməsi ilə əlaqədar mədəni sərvətlərin müvəqqəti

√ ixracı Qaydası” Azərbaycan Respublikası Nazirlər Kabinetinin

- 29 avqust 2014-cü il, №293
- 20 may 2011-ci il, №123
- 25 iyun 2012-ci il, №184
- hansı tarixli qərarı ilə təsdiq edilmişdir:

497. Dünyanın ən gözəl xalısı hesab edilən Azərbaycanın “Şeyx Səfi” xalısı dünyanın hansı muzeyində saxlanılır:

√ Londonun Viktoriya və Albert muzeyində

- Parisin Luvr muzeyində
- İstanbulun Topqapı muzeyində
- Bakıda Milli Azərbaycan tarixi muzeyində
- Moskvanın Şərq Xalqları incəsənəti muzeyində

498. Dünya İqtisadi Forumunun 2014-cü il Qlobal rəqabətqabiliyyətlik hesabatında Azərbaycan neçənci yerdə olmuşdur:

√ 144 ölkə sırasında 38-ci yerdə

- 124 ölkə sırasında 48-ci yerdə
- 154 ölkə sırasında 58-ci yerdə
- 164 ölkə sırasında 68-ci yerdə
- 134 ölkə sırasında 28-ci yerdə

499. Qərblə Şərqi birləşdirən, qədim böyük ticarət marşrutu olan tarixi Böyük İpək yolu neçə il əvvəl yaranıb?

√ 2500.0

- 1000.0
- 3000.0
- 4000.0
- 500 il

500. Qədim Azərbaycan dövlətlərinin ərazilərindən tapılmış, qədim dövrlərdə istehsal edilmiş mallar əsasən Azərbaycanın hansı muzeyində saxlanılır:

√ Azərbaycan əntiq əşyalar muzeyi

- Qala tarix-etnoqrafiya muzeyi
- Azərbaycan xalçaları muzeyi
- Azərbaycan incəsənət muzeyi
- Milli Azərbaycan tarixi muzeyi